



Qurucusu:
Adil Minbaşyev

İctimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 4 (6097) 31 yanvar 2025-ci il

Qiyməti 40 qəpik

"Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır"

Həm beynəlxalq müstəvi, həm Ermənistanla ikitərəfli temaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir.

Adalet.az xəber verir ki, bu fikirləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib. Sovet hakimiyyətinin 1920-ci ildə Qəribi Zəngəzərə əlimizdən aldığı və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlətimizin başçısı, həmçinin qeyd edib: "Biz Zəngəzəru unutmamış-

şıq və unutmayacaq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur.

Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.



TDT-nin növbəti Zirvə Görüşü Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Teşkilatının (TDT) növbəti Zirvə Görüşü Azərbaycanda baş tutacaq.

Adalet.az xəber verir ki, buna Türkiye xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin ikinci görüşünün nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.

O, Macaristanda da teşkilatın qeyri-resmi iclasının keçiriləcəyi ni qeyd edib.

Hakan Fidan həmçinin, Türkiye, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmin üçüncü iclasının da Azərbaycanda keçiriləcəyini eləvə edib.



DİN xəbərdarlıq edir

"Süni intellekt texnologiyasından istifadə hallarının atıldığı bir dövrde kiberhücumlara məruzqalma halları müşahidə olunur".

Adalet.az xəber verir ki, bu barədə Daxili İşler Nazirliyinin (DİN) yaydığı xəbərdarlıqla deyilir. "Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürü və nəticədə kiberdələduzların hücumlarını asanlaşdırıb bilər. Süni intellektdən istifadə edərək müəssisəninə aid məxfi məlumatları da qarşı tərəfə ötmək eyni sonluqla nəticələnə bilər.

Qeyd olunanları nəzəre alaraq bir daha çağrıış edirik ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmetlərindən istifadə edərək fərdi məlumatlarını qarşı tərəfə ötməkdən çəkinsinlər", - deyə məlumatda qeyd olub.

Elxan SÜKÜRLÜ



**İki nəhəngdən
biri pul, biri isə
silahla danışmağı
sevir...**

Tramp siyasetcən daha çox, peşəkar tacirdir. Bu düşüncədədir ki, elə ən yaxşı siyasetçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir. O, hələ 2011-ci ildə çapdan çıxmış və gələcəyə dair siyasi baxışlarını eks etdirən "Vaxtdır, Amerikanı yenidən gücləndirək!" kitabında özü haqda yazdı: "Mənim bütün həyatım sazişlər bağla- maqla, böyük pullar qazanmaqla keçib.

Gazanc mənbəyim isə böyük layihələrdir. Bu gün varidatım artıq 10 milyard dolları ölüb... Amerikanın da biznesdən başı çıxan bir prezidente ehtiyacı var. Bizə Amerikanı güclü, təhlükəsiz və azad olək kim qoruya, danışqlar masasında qarşı tərəfdə yer alan digər dövlətlərə deyil, mən həm Amerikaya üstünlük verən sazişlər bağlaya biləcək prezident gərəkdir". İndi bu peşəkar tacir, uğurlu biznesmen - sövdələşmələr ustası 20 yanvardan etibarən ikinci dəfə ABŞ-də prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir, ölkələr isə bir-bir onunla əməkdaşlığı hazır olduğunu bəyanlarını səsləndirirlər...

Bax: səh-4

Aqil Abbas
aqilabbas@rambler.ru



**İLHAM ƏLİYEVİN
BİLƏYİ**

Keçinin buynuzu geyişəndə başını Azərbaycan əsgərinin avtomatına sürter. İndi ermənilərin bizim Müzəffər Ordumuz tərəfindən kəsilmiş buynuzlarının yeri göynəyir, atılıb-düşürülər. Revanşist qüvvələr yenidən mühəharibə arzusundadırlar. Qoltuqlarına iki qarız Fransa verib, bu yaxınlarda iki qarız da ABŞ verdi. Amma qoltuqda dörd qarız saxlamaq olmaz. ABŞ-la bağladıqları müqaviləyə görə havalanıblar.

Vaxtıla Gürcüstən da ABŞ-la belə bir müqavilə bağlamışdı və Rusiyaya köllə atdı. Nəticədə Cənubi Osetiyani və Abxaziyani itirdi, rus qoşunları da Tiflisin 30 kilometrliyinə gəldi. ABŞ da iki-üç dənə mənasız bəyanat verməklə kifayətləndi.

İndi g..-baş atan Ermənistan da belə getsə Zəngəzəru itirə billər, uzaqbaşı bir-iki bəyanat ABŞ verəcək, Makron da arvadını qucaqlayıb ağlayacaq.

Bax: səh-2

Aqil Abbas

**MEYDANÇASI OLМАYAN
MEYDAN SAHİBLƏRİ**

Bax: səh-3

**Tramp "Dəmir kümbəz"
müdafiə sistemi yaradır**

ABŞ prezidenti Donald Tramp, "Dəmir kümbəz" Hava hücumundan milli müdafiə sisteminin hazırlanmasına başlaması ilə bağlı farman imzalayıb. Bu barədə Ağ Evdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu sistemin hazırlanması, ABŞ- a ballistik, gipersəsli və qanadlı raket hücumlarının karşısının alınması məqsədi daşıyır. "Fəmir kümbəz" sistemi ölkənin bütün ərazilərini müdafiə etməlidir.

GÜNÜN LƏTİFƏSİ

Birinci gün birinci sınıf şagirdləri dərsə gəliblər.
Müəllime başa salır:

- Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşturma istəyirsinizsə, əlinizi qaldırın!

Bir oğlan əlini qaldırır.

- Nəsə soruşturma istəyirsən?

- Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib



Prezident İlham Əliyev Amerika Birleşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlaşdırıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması neticəsində çox sayıda insanın həlak olması barədə xəber bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Size, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verirəm".

Prezident Sərəncam imzaladı

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:

"Təşkilat Komitəsinin sədri"

Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası fəvqələdə hallar nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası xərçi işlər nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Migrasiya Xidməti reisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti reisinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru

Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin icraçı direktorunun müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarə Heyəti sədrinin müavini

Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Sehmdar Cəmiyyəti sədrinin müavini

"Azərişq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun müavini

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

"CBC Sport" televiziya kanalının baş direktoru

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini".

Yanvarın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Ankara şəhərinə işgülərə səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticaret və nəqliyyat nazirlərinin 2-ci üçtərəfi görüşündə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmeti idarəsində Adalet.az-a bildirilib ki, görüşdə, həmçinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Reşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyaset və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməkle nəqliyyat və kommunikiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzular üzrə çıxışlar səsləndiriblər.

Ceyhun Bayramov çıxışında ölkələrimiz arasında mövcud üçtərəfi formatın qorunub saxlanması və inkişaf etdirilməsinin hazırkı parçalanmaqdə olan beynəlxalq münasibətlər sistemində nümunəvi xarakter daşması ilə yanaşı, o

Ankarada üçtərəfli Bəyannamə imzalandı

Cümlədən digər regional əməkdaşlıq formatlarını tamamlamaq, əməkdaşlıq potensialından istifadəni maksimallaşdırmaq, ortaq təhdidlərə qarşı birgə cavab tədbirlərinin görülməsi baxımından əhəmiyyətini qeyd edib.

Ölkələrimizin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən "Rəqəmsal İpek Yolu" və "yaşıl enerji ixracı" kimi təşəbbüslerin üçtərəfi əməkdaşlığımızın əhəmiyyətini artırdığı qeyd olunub.

Azərbaycan-Türkiyə-Özbəkistan arasında bir sıra regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın, qarşılıqlı dəstək və ortaq mövqedən çıxış edilməsi təcrübəsinin davam etdirilməsinin zəruriyyi diqqətə çatdırılıb.

BMT-nin İqlimi Dəyişməleri üzrə Çərçivə Konvensiyasının Tərefərəvənlarla 29-cu sessiyasına (COP29) ev sahibliyimiz zamanı fəaliyyətimizə, habelə irəli sürülən regional və global təşəbbüslerə verilən dəstəye görə təşəkkür edilib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sədrliyimizin də gündəliyinə uyğun olan bağıntılar, rəqəmsallaşma, dayanıqlı inkişaf, nəqliyyat, təhsil sahələri üzrə prioritətlərin irəliləndirməsinin, o cümlədən üçtərəfi əməkdaşlıq gündəliyimiz ilə üst-üstü düşdüyü qeyd olunub.

C.Bayramov, həmçinin postmunaqışa dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olmuş ərazilərdə aparılan genişməqası bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyəri, Azərbaycan-Ermənistən normallaşma prosesinin gedisi, mövcud çağırışlar barədə ətraflı məlumat verib. Keçmiş işğal nəticəsində 30 ilə yaxın müddət ərzində digər ərazilərimizdən təcrid olunmuş torpaqlarımızda nəqliyyat-infrastruktur quruculuğunu, xüsusilə Orta Dəhliz boyunca nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, yenidənqurma işlərində qardaş Türkiye və Özbəkistanın göstərdiyi dəstək təqdirdən olunub.

Geniş anlamda regional sülh, təhlükəsizlik və inkişafın təmininin ortaq baxışımızın əsasını təşkil etdiyi, bu istiqamətdə Əfqanıstanın yönələn sosial-iqtisadi dəstək təşəbbüslerinin, Trans-Əfqanıstan Dəmir Yol Xətti layihəsinin inkişafının diqqət mərkəzində olduğu qeyd edilib. Yaxın Şərqi, xüsusilə Qəzza bölgəsində elde olunan ateşkəsin və ona riayet olunmasının əhəmiyyəti, İsrail-Fələstin münaqışosunun beynəlxalq hüququn normallarına uyğun şəkildə "iki dövlət prinsipi" əsasında hellini tapmasının vacibliyətli qeydən qədərdir. O cümlədən Suriyada Əsəd rejiminin çöküşündən sonra bu ölkənin dirçəldilmesi səyərlərin qardaş Türkiye ilə birgə dəstək verilməsinin regional əməkdaşlığımızın daha bir komponentinə çevrildiyi qeyd olunub. Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub.

Iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd olunub.

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zengəzur iqtisadi bölgelərində yenidənqurma və humanitar minatnamələrə fealiyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb. Ankara Bəyannaməsi, eyni zamanda, Azərbaycanın COP29 və AQEM sədrlikleri çərçivəsində oynadığı rol təqdir edib. Mərkəzi Asyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafi ile bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqənin formalasdırılmasının, Qəzza bölgəsində elde olunmuş ateşkəsin qorunub saxlanması və İsrail-Fələstin münaqışosunun "iki dövlət prinsipi" əsasında hellini tapmasının vacibliyi qeyd olunub. Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuatlı bəyanatlarla çıxış ediblər.

Aqil Abbas

ILHAM ƏLİYEVİN BİLƏYİ

Keçinin buyunu geyişəndə başını Azərbaycan əsgərinin avtomatına sürər. İndi ermənilərin bizim Müzəffər Ordumuz tərəfindən kəsilmiş buyuzularının yeri göynöyr, atılıb-düşürür. Revanşist qüvvələr yenidən müharibə arzusundadırlar. Qoltuqlarına iki qarız Fransa verib, bu yaxınlarda iki qarız da ABŞ verdi. Amma qoltuqda dörd qarız saxlamaq olmaz. ABŞ-la bağlaşdırular müqaviləyə görə havalandılar.

Vaxtilə Gürcüstan da ABŞ-la belə bir müqavilə bağlanmışdı və Rusiyaya kölə atdı. Nəticədə Cənubi Osetiyani və Abxaziyanı itirdi, rus qoşunları da Tiflisin 30 kilometrliyinə gəldi. ABŞ da iki-üç dənə mənasız bəyanat verməklə kifayətləndi.



İndi g..-baş atan Ermənistən da belə getsə Zəngəzuru itirə billər, uzaqbaşı bir-iki bəyanat ABŞ verəcək, Makron da arvadını qucaqlayıb ağlayacaq.

Paşinyan da bu məglubiyəti Sərkisanın, Köçəryanın, Balasanyanın üstünə atacaq və onları tutub basacaq qoduqluğuna.

Düzdür, Ermənistən havalandıran Fransadan, Hindistandan alındıqları silahlardır. Amma bir şeyi unudurlar.

Şah İsmayıll Sultan Səlimlə vuruşanda topa öz qılınçyla bir zərbə endirir, qılınç yarıyadək topa işləyir.

Müharibədən sonra Sultan Səlim həmin qılınç Şah İsmayıldan istirir. Şah İsmayıll qılınç göndərir, Sultan Səlim də qılınclada topa zərbə endirir, amma qılınç topa işləmir.

Sultan Səlim Şah İsmayılla yazır: "Son həmin qılınç gəndəromışom, cüntü topa vurdum kəsmədi".

Şah İsmayıll da cavab məktubu yazır: "Qılınç həmin qılınclı, vuran bilək o deyil".

İndi nə qədər silah alırsız-alın. Paşinyan etiraf eləmişdi ki, müharibədən on mindən çox fərari olub, amma Azərbaycanda bir fərər fərəri yox idi, gənclər könüllü şəkildə gedirdilər döyüşə, şəhid olmayı da şəraf sayırdılar.

Ürək başqa şəydir, erməni əsgərlərinindən ürək bizim Müzəffər əsgərlərimizin ürəyi deyil.

Paşinyanın biləyi da İlham Əliyevin biləyi deyil. Və Şah İsmayıllın nəslindən olan İlham Əliyevin əlindəki qılınç da Həzərət Əli qılınçıdır.

Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı

Slovakianın baş naziri Robert Fitso Rusiya qazının Ukrayna ərazisindən tranzit ilə bağlı uzaq müzakirəni davam etdirərək, prezident Volodimir Zelenski Slovakiyanın "düşməni" adlandırdıb.

Adalet.az xarici mediaya istinadən xəber verir ki, Fitso Slovakya parlamentinin iqtisadi məsələlər üzrə komitəsinin iclasında Zelenskinin Azərbaycandan qazın Avropa ölkələrinə mümkün tranzit barədə son bayanatına münasibet bildirib. "Bizim düşmənimiz Zelenskidir. Zelenski üzləşdiyimiz problemlərin mənbəyinə əvərilən". Mən ona simpatiya bəsləmirəm, cüntü o, Slovakia yəzər verir", - Slovakia yeganə "ən real" variqti Rusiya qazının tranzitinin bərpasını hesab edir: "Bu qaz Slovakia qazı kimi Ukrayna ərazisindən keçəcək".

X

"Heyvanlardan əvvəl gələcəyimiz olan körpələrin problemini iclasınızda qaldırın..."

Jurnalist deputata səsləndi

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Fatma Yıldırım xanımın Bərdədən seçildiyini bilirsiniz və çoxunuz tanıyırsınız. Savadlı, ləyqətli xanımdır!

Mən de Fatma xanımı təxminen 2006-ci ildən tanıyrım. Evlərindən qonaq olmuşam. Xətri ezdirdir. Atası Azərbaycan fiziki, fizika-riaziyyat elmləri doktoru, mərhum professor Vüdatid Əliyevdən dəfələrlə müsahibə götürmüştəm, açıqlama almışam.

Amma deputat xanımın MM iclasında söylədiyi təklif mənimlə bərabər hər kəsi qəzəbləndirdi. Deyir: "Sahibsiz heyvanlara qida, və digər vəsaitlər almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var. Təklif edirəm ki, heyvan qidaları əlavə dəyər vergisindən, vergidən azad edilsin".

Fatma Yıldırım xanım, əzizim, belə təklif verməye həvəslisinizsə, ilk əvvəl bu xalqın körpələrini düşünnün!

Uşaq böyüdənlər bilir, uşaqpulu vərilməyen ölkədə uşaq böyütmək çox çətin, çox əziyyətli bir işdir. İnandırıbm ki, sizi məktəbəqər, azyaşı uşağın ən çox xərc tələb etdiyi dövr ilk 3 ildir. Yəni, çətinlik yeni doğulmuş körpələrin yemək problemi ilə bağlıdır... Məsələn, Hipp Organic 1 "uşaq qidası (doğumdan) 800 q. 41.00 AZN-dir.

"Hipp Comfort" un 350 q. 24.20 AZN, Similac Gold 1 800 q. (0-6 ay). 41.50 AZN, "Similac HA" 1 375 q (0-6 ay). 32.40 AZN. "Aptamil" Immunofortis - 350 q. 22.00 AZN və sair.

Qiymətləri 6 manata qədər müxtəlif çeşidli uşaq yemekləri satışda var və



60 ədədi 31 manata satılırdısa, hazırda qiyməti 42 manatdan yüksəkdir.

94 ədədlik "Pampers" isə 45 manata təklif edilir. Ele "Molfix", "Can bebe" "Huggies" "Predo", "Leylək" də ucuz deyil, keyfiyyətinə və sayına görə qiyməti 40 manatdan 7 manat arası təşkil edir. Təsəvvür edin, gündəlik 2,5 yaşa qədər eksər körpələr valideynlər 6 ədəddən çox uşaq bezi işlədirlər.

Üstəlik, uşağın sinir sistemi və soyuqdəyme üçün derman pereaparatlari, vitaminlər, öskürək, köp, qzdırma əleyhinə siroplar, qaşınma və göbələk əleyhinə sürtmə kremlər və iğər uşaq dərmanlarının "ceyran belində" olduğu kimsəyə qaranlıq deyil.

Məsələn, uşağın sinir sistemi üçün vacib olan 5-HTP 5-HTP, 100 mq-lıq, 45

hər bir valideyn arzu edir ki, övladı ən orqanik məhsulla bəslənsin... Amma bu qiymətlərlə hər valideyn övladını xoşbəxt edə bilirmi?

Xeyir, kasib valideyn məcburdur ki, gözünü dünyaya yenice açan körpəsini ən zeif şəkilde bəsləsin, ona kasibçılığı belə aşılsın... körpə balasını mənşəyi məlum olmayan yemeklər böytüsün...

Bundan başqa "Pampers" uşaq bezlərinin qiymətinin 45-42 manatdan başladığını bilməyən var? Hələ 2023-cü idən başlayaraq 5 nömrəli "Pampers" in

Tabletin qiymətinin 34 manat 87 qəpik olduğunu bilirsiniz? Sinir dərmanı olan Theanine-nin 56 manat, 31 qəpik olduğunu bilirsınız?

Yəqin ki, Dövlət Statistika Komitəsinin məlumatını bilirsiniz: 2023-cü ilde bir yaşinadək ölen uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin en yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.

Bilirsinizmi, anemiya diaqnozu ilə qeydə alınmış xəste uşaqların sayı 2011-ci ildən başlayaraq sürətlə artır. 2016-ci ildə 18 yaşadək belə xəste uşaqların sayı 28 948 nəfər olub? (sonrakı illərin statistikası verilməz)

Eləcə də 2019-cu ildə həkimlər SOS siqnalı çalırdı ki, onkoloji (Xərçəng) xəstəlikleri olan uşaqların sayı 600-ü keçib. 2023-cü ildə isə 169 uşaqda onkoloji xəstəlik aşkarlanaraq qeydiyyata alınıb. Sizcə, bu qədər uşaqın gigiyena və bəslənməsində problem yaranan yemeklərin, bezlərin, dərmanların təsiri ola biləmi? 100 faiz!

Elə ise, niyə heyvanlardan əvvəl Azərbaycanın gələcəyi olan körpələrin problemini iclasınızda qaldırırsınız?

Onu da dəqiq bilirsiniz ki, qonşularımız - ermənilər və ruslar var olduqca Azərbaycanın müharibə variantı da var olacaq!

Gələcəkdə döyüşə çağrılacaq kasib balalarını qidalanma, bəslənmə, vaksin və dərmanla təhciz etmə və digər problemlərini can yandırmamaqla böyük bir yanlışlıq etdiyinizin fərqindəsinizmi? Bu xalqın körpələrinin, balalarının qayışına qalın ki, təmsil etdiyiniz dövlət, həkimiyət səfərberlik edəndə döyüşə gəndərməyə sağlam döyüşçü tapsın!

Bundan sonra heyvanları düşünmək mümkündür!

Əntiqə Rəşid

Bu şəxslərin pensiyaları birbaşa artırılacaq?

"Son günlər müraciətlər arasında nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərinin indeksləşdirilmesi, yoxsa birləşər artırlacağı ilə bağlı suallar üstünlük təşkil edir. Yəni, hazırda 320 manatdan az pensiya alanların pensiyaları necə artırılacaq?".

Adalet.az xəber verir ki, bunu iqtisadişçi deputat Vüqar Bayramov deyib. O bildirib ki, "Əmək pensiyaları" haqqında qanunda bu məsələ öz əksini tapıb.

Bu zaman pensiya məbləğindən asılı olaraq həm indeksləşdirme, həm artım, həm də hər iksinin tətbiqi mümkündür.

Deputat aydınlıq üçün izahatı keysər üzərindən təqdim edib:

1. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən önce qazanıb və onun pensiya məbləği 310 manatdır, yəni, yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Qanunvericiliyə əsasən, indeksləşdirme avvalki ilin göstəricisine uyğunlaşdırıldıgına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla öten il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları indeksasiya ilə artırılır. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının siyora hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müyyən edilmiş məbləğ artırılır. Bu o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği 320

manata çıtdırılmışdan indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin yaydığı məlumatə görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə öten ilin ye-



kun əməkhaqqı artımının təxminən 8.0 faiz olacaqı gözlənilir. Deməli, bu halda 310 manat pensiya alan vətəndaşımızın pensiya məbləği indeksləşdirilmədən sonra 334.8 manat, yəni, yeni minimum pensiya məbləğindən çox olacaq.

2. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən önce qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni, yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 22.4 manat əlavə olunacaq. Amma alınan məbləğ 302.4 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çıtdırıla-

caq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunaçaq.

3. Vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən sonra qazanıb və onun pensiya məbləği 280 manatdır, yəni, yeni minimum pensiya məbləğindən (320 manat) azdır. Bu zaman o vətəndaşımızın pensiyası gələn aydan etibarən birbaşa 14.3 faiz artırıllaraq 320 manata çatırlıracəq. Büttövlükdə, bu ilin yanvar ayı ərzində əmək pensiyası hüququ qazanan vətəndaşlarımızın pensiya məbləğləri 320 manatdan azdırıssıra o rəqəmlər gelən aydan birbaşa 320 manata çatırlıracəq. Çünkü gələn aydan 320 manatdan az pensiya olmayıcaq. Deməli, bu halda indeksləşdirme tətbiq olunmur, birbaşa artım şəmil edilir.

Qeyd edək ki, əmək pensiyalarının indeksləşdiriləcək "Əmək pensiyaları" haqqında qanuna əsasən heyata keçirilir. Söyügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ilde ölkə üzrə orta aylıq maaşdakı artım faiziənə indeksasiya olunaraq artırılır. İndeksleşdirme bütün növ əmək pensiyalarına şəmil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlliyyəe görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.

Nicanor Novruzooglu

Aqil Abbas

MEYDANÇASI OLМАYAN MEYДAN SAHİBLƏRİ

Çox gülməlidи ey, "Kəpəz" Tovuzda "Turan"la oynayır, şərhçi "Kəpəz" meydan sahibləri kimi təqdim edir.

Men uşaq olandan "Araz-Naxçıvan" "Araz" adlanıb, niyə ona "Naxçıvan" sözünü əlavə ediblər? Hami "Araz" adı eşidəndə bilir ki, səhbət Naxçıvan klubundan gedir.



Eləcə də bu sözər "Turun Tovuz"da aiddir. Eləcə də vaxtilə "Qarabağ" "Qarabağ-Azərsun" adlanırdı. Biz o vaxt məsələ qaldırıdıq ki, bu düz deyil. Sağ olsunlar ki, sonra "Azərsun" sözünü çıxardılar.

"Araz-Naxçıvan" da Bakının stadionlarının birində, deyək ki, Mərdəkanda Bakının "Neftçi" klubunu qəbul edir, şərhçi "Araz-Naxçıvan" meydan sahibləri elan edir. Bişmiş toyuğun da gülməyi gəlir.

Öslində şərhçilər belə ifadə etməlidir: "Meydançası olmayan meydan sahibləri".

Təyyarə qəzasının nəticələri ilə bağlı geniş açıqlama veriləcək

"Dekabrin 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdəş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyət yətə də geniş məlumat veriləcək".



Adalet.az xəber verir ki, bunu Telegraf.com-a açıqlamada Azerbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev bildirilir.

"Cənab Prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, təyyarə qəzasının nəticələri haqqında ölkə ictimaiyyətinə mütəmadi qaydada məlumatların verilməsi təmin olunacaq", - Azerbaycan Prezidentinin köməkçisi deyib.

Təyyarə qəzası ilə bağlı Azerbaycanın Rusiyadan gözəltilərinə gəlince, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.

Xatırladaq ki, Azerbaycana məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müraciətə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönəldirilib. İnsan tələfati və xəsarət alınması olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza eni həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İllkin araşdırma nəticəsində məlum olub ki, Azerbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raket qəlpələrinin izləri qeydə alınıb.

İki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir...

Tramp siyasetçidən daha çox, peşkar tacirdir. Bu düşüncədər ki, elə ən yaxşı siyasetçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir.

O, hələ 2011-ci ildə çapdan çıxmış və gələcəyə dair siyasi baxışlarını eks etdirən "Vaxtdır, Amerikanı yenidən gücləndirək!" kitabında özü haqda yazdırdı: "Mənim bütün həyatım sazişlər bağlamaqla, böyük pullar qazanmaqla keçib."

Qazanc mənbəyim isə böyük layihələrdir. Bu gün vəridatım artıq 10 milyard dolları ötüb... Amerikanın da biznesdən başı çıxan bir prezidentə ehtiyacı var. Bize Amerikanı güclü, təhlükəsiz və azad ölkə kimi qoruya, danışçılar masasında qarşı tərəfdə yer alan digər dövlətlər deyil, məhz Amerikaya üstünlük veren sazişlər bağlaya biləcək prezident gərəkdir".

İndi bu peşkar tacir, uğurlu biznesmen - sövdələşmələr ustaşı 20 yanvardan etibarən ikinci dəfə ABŞ-da prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir, ölkələr isə bir-bir onunla əməkdaşlığı hazır olduqları bəyanatlarını səsləndirirlər...

Trampın Kanada, Meksika, Panama kanalı, Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar, əsində, həm də Amerikanı varlı və qüdrətli edəcək, bütün diqqətləri qitənin öz daxiline çəkəcək böyük maliyyə layihələrdir.

Ancaq Trampin dünyanın siyasi xəritəsini dəyişəcək əsas sövdələşməsi, şübhəsiz ki, Rusiya ilə - president Putinlə olacaq.

Putinlə sövdələşmə təkəcə Ukraynanın və Avropanın yox, həm də bizim daxil olduğumuz Cənubi Qafqaz regionunun, o cümlədən bütün Yaxın və Orta Şərqi tələyini masaya yatırmaq, siyasi xəritəsini dəyişmək və Çinlə gələcək münasibətlərin məsafəsini, "Asiya Əjdahası"nın Qərbə çıxaran yolların kimin nəzəretində olmasını müəyyənləşdirmək deməkdir!

Çünki Tramp yaxşı dərk edir ki, həm iqtisadi, həm də hərbi planda çox yaxın gələcəkdə Amerikanın əsas rəqibi yalnız Çin olacaq.

O Çin ki, Avropanı tamamilə ABŞ asılılığına salan Ukrayna savaşında o da Rusiyani məhərətlə özünün "kiçik qardaş"ına çevirəməyi bacarır.

Bu bir həqiqətdir ki, 3 illik Ukrayna savaşından hələlik en böyük qazancı çıxan 2 ölkə var - ABŞ və Çin.

Tramp özü hələ 14 il əvvəl - ABŞ-in dövlət borcunun 18 trilyon dolları keçdiyi bir vaxtda yazdığı kitabında bar-bar bağırırdı ki, Çin ABŞ-ı içdən sararaq, "yeyir" və Çin haqqında da amerikalılarda çox yanlış təsəvvür yaradılıb: əsində, Çin uğurlu maliyyə siyasetiyle ABŞ-ı borclandırır və əsas istehsalçı-ixracatçı ölkəyə çevriləməklə, 2027-ci ildə ABŞ-ı ötüb keçəcək.

Trampın həyecanlı çağırışlarının yekunu isə bu idi: Çini ABŞ-ə hörmətə davranmağa məcbur etmək və gələcək dünyani Çinlə birgə idarə etməyə hazırlaşmaq!

İstər Ukrayna, istərsə də Yaxın Şərqdə gedən və arxasında həm də Amerika və Çin kapitalının dayandığı savaşlar bir daha göstərdi ki, dövlət borcu artıq 36 trilyon dolları keçən ABŞ-ın dünyani bir qütbədən, təkbaşına idarə etmək iddiası iflasa uğrayıb və indi masa arxasına əyleşmək, digər qlobal və regional güc mərkəzləriyle təsir zonalarının yenidən böülüdürləməsini nəzərdə tutan müasir "Yalta konfransı" təşkil etmək vaxtidır...

Ancaq "yeni nizam" qurulanadək, savaşın əsas tərəfləri - ABŞ və Rusiya mütləq bir araya gəlməli, münaqişələri sövdələşməyə çevirməyin uğurlu yollarını tapmağıdır.

Tramplə Putinin ilk uğurlu sövdələşməsi isə Avro-paya Asiya arasındaki köprüdə - Cənubi Qafqaz üzərində ola bilər. Çünkü mövcud münaqişələr içerisinde real sülhün ən tez əldə olunma imkanı məhz buradadır - Azərbaycanla Ermənistan arasında...

Burada sülh Tramp və Putinin Ukrayna və Yaxın Şərq problemlərini da sülhle çözəmə imkanlarını artırıbilər.

Ukraynada özünü gərəkli əraziləri tutan Rusyanın gözənləniləndən Suriyada Türkisiyin xeyrini geri çəkilməsi, ardınca İranla da 1 ildir təxirə salınan strateji tərəfdəşliq sazişini yeniləməsi göstərir ki, Putini ABŞ prezidenti Tramplə görüşə həm də İslam dünyasının bu iki önəmlı ölkəsinin dəstəyini də arxasına almaqla gedir və o, indi təkəcə Rusyanın yox, Çinlə Avropanın sərhədinədək olan böyük bir coğrafiyanın əsas təmsilçisi kimi danışqlara qatılmaq iddiasındadır...

İki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir. Görək, gözlənilən böyük sövdələşmədən kim daha karlı çıxacaq?

Şübhəsiz ki, doğrusunu yalnız Allah bilir!

Əliyevin proqnozu özünü doğrultdu: USAID və Oxfam America-dan Trampa etiraz

Azərbaycan Prezidentinin proqnozu gerçek oldu.

Xəber verdiyimiz kimi, ABŞ beynəlxalq yardım programları üçün maliyyəni dondurur.

Bildirilir ki, Donald Tramp administrasiyası beynəlxalq yardım programlarının demək olar ki, tamamile dondurduğunu elan edib.

Yeni memorandumda ABŞ dövlət katibi Marko Rubio bütün yüksək vəzifeli məmurlara "qanunə icazə verilən maksimum dərəcədə xərici yardımla bağlı yeni öhdəliklərin qəbul edilməməsini" təmin etməyi tapşırıb.

Memorandumda əsasən, müvəqqəti dondurma nə azı ün ay fealiyyət göstərəcək. İlk 85 gündə Rubio beynəlxalq yardım programlarını davam etdirmək, dəyişdirmək və ya tamamılıq dayandırmaq barədə qərar verməlidir.

ABŞ dünyanın ən böyük yardım təminatçısıdır. 2023-cü maliyyə ilində o, 72 milyard dollar yardım göstərib.

Adalet.az xəber verir ki, humanitar təşkilatlar bu qərra dərhal reaksiya verib və

bu qərarın qlobal qeyri-sabitliyə töhfə verə biləcəyindən və minlərlə insanın həyatını təhlükə altına sala biləcəyindən narahatlığını bildirib. Beləki, ABŞ Beynəlxalq İnkışaf

olan icmaları və onların gələcək tələyini təhdid edir".

Yardım programlarının müvəqqəti dayandırılması ABŞ-dan ən çox hərbi yardım alan ölkələr olan İsrail və



Agentliyinin (USAID) keçmiş rəsmisi Ceremi Konindik açıqlamasında deyib ki, "Bu, dəlilikdir". "Bu, insanlarınOLDURACAK. Demək istəyirəm ki, o qeydə yazıldığı kimi həyata keçirilsə, çox insan öləcək".

Oxfam America-nın rəhbəri Abi Maksman bu qərarı şəhər edib: "Xərici İnkışaf yardımını keşməkə Tramp administrasiyası böhran içinde

Misirə şamil edilmir.

Ukrayna üçün belə bir istisna memorandumda qeyd olunmayıb.

Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan etmişdi.

Dövlət başçısı vurğulayıb ki, yardım asılılıq yaratmamalıdır: "Ona görə de Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qala-caq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz size kömək etmək isteyirik. Biz işe deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı struktur var. Yardım etmək istəyir, amma nadənsə bize lazım olan məsələdə deyil. Zənnimə, Tramp onu qadağan edə bilər. Mən düşündüyüm deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidle kömək etmək isteyirlər. Amma biz, ne-cə deyərlər, yetkin insanları, hər şeyi başa düzürük" - deyə vurğulamışdı.

Yəqin ki, xatrayırsınız, 2024-cü ilin sentyabrında ABŞ-nın Beynəlxalq İnkışaf Agentliyi (USAID) Ermənistan maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracaqını elan etmişdi.

Əntiqə Rəşid

Saxlakarların Xudavəngə növbəti hücumu: «Dadavank udı yox, erməni ırsıdır»

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udi dini icmasının üzvləri Kəlbəcər rayonundakı Xudavəng monastr kompleksini növbəti dəfə ziyanət edəndən bəri ermənilərin qarnına "od dolub".

Adətəz xəber verir ki, Ermənistandan "GEGHARD" ELMİ ANALİTİK FONDUNA bunnuna bağlı erməni mediasına məlumat verib. Fond xalqına məxsus riyakarlıqla bildirilir ki, Azərbaycanlılar Xudavəngi (Dadivank - ermənilər belə adlandırrıb - Ö.R) udı mənəvi irsi hesab edirlər, amma reallıq başqa: "Xudavəng orta əsr erməni monastr komplekslerindən biridir, ilk bibliografik qeydləri IX əsrə aiddir. Ənənəye görə, kilsənin əsası St. 1-ci əsrə həvari Thaddeusun davamçısı Dadde tərəfindən.

Xaçenin əsas dini və mədəniyyət mərkəzi idi. Əsas kilsə 1214-cü ilde erməni böyük Haterk şahzadesi Vaxtanqın arvadı Arzuxatun tərəfindən tikilmiş katolik müqəddəs nişanıdır. Məlumdur ki, 1184-cü ilde Dadivankda Mxitar Qos özünün məşhur "Ermenilərin hökm kitabı"ni tamamlayıb.

Monastr kompleksinin ərazisində erməni dilində çoxlu xaçkarlar və divar yazıları qorunub saxlanılmışdır. 2021-ci ilin may ayından etibarən azərbaycanlılar tərəfindən işğal olunmuş Dadivank ərazisindən qeyd olunur.

Udilər xristian olsalar da, erməni xalqının mədəni təsiri altında olsalar da, onlar Ermeni Apostol Kilsəsinin davamçıları idilər, lakin Dadivankın kilsə memarlığı və maddi mədəniyyəti monastır kompleksinin ermənililiyinə dəlalet edir" - deyə fonda rəsmisi bildirib.

Tarix İnstitutunun elmi işçisi Ramil Əlizadə isə tutarı faktlardan istifadə edərək ermənilərin iddiasını yerle yeksan edir. Bir neçə il əvvəl Ramil müəlliminqələməsində bildirdi ki, bu monastır Qafqaz Albaniyasına aid memarlıq abidəsidir: Lakin Qərb və Rusiya tarixçiləri monastırın erməni abidəsi olduğunu iddia edir. Xudavəng monastırı 13-cü əsrin memarlıq

abidəsidir və Alban-Xaçın hökmərinin hayat yoldaşı Arzu Xatun tərəfindən tikilib: "Arzu Xatun əslen qıpçaq qızıdır. 1214-cü ilde abidənin kitabasında de yازılıb ki, bu abidə Arzu xatun tərəfindən tikilib. Erməni iddiasına görə 1-ci əsrə şərqi ölkələrində xristianlığı yayan İsa peyğəmbərin 12 həvvərəsindən biri olan Fad-

qədər Gəncəsər monastırı tikilməyə başlayır. Onun da kitabesi var. Üzerində "Ar-saq - Örsaq soyundan olan Alban-Xaçın hökmərdəri Həsən Cəlal yazılıb". Görünür, burada da erməni, hay məsələsindən danışılmır. Onlar Albandır və erməniye heç bir aidiyyatı yoxdur. Anası və həyat yoldaşı qıpçaq qızlarıdır. Qıpçaq qızları isə Qafqazda xristianlığı qəbul edən yegane türk tayfasıdır. Oğuzlar İslami qəbul ediblər, qalan hissə İsa xristianlıqda qalıb. Dədə Qorqud dəstənində da görür-kü ki, Oğuz xanı Qazan xanla Qıpçaq Şöküllü Məlik arasında mübarizə gedir.

Qafqaz coğrafiyasında ermənidən, haydan, onların din xadimindən səhəbat gedə bilmez. Tarixdə məlumdur ki, 1828-ci ildən sonra ermənilər Türkmençay məqəvili, 1829-cu il Ədirne məqəvili ilə evvelca Çar Rusiyası tərəfindən Qacarlar dövlətindən, daha sonra isə Osmanlı imperiyası ərazisindən, əsas da Anadolu şərqində ermənilər şimali Azərbaycan torpaqlarına - Qarabağ, İrəvan, Naxçıvan və Zəngəzur köçürüllər. 1828-ə qədər burada erməni kilsəsi olmayıb.

Elə lap siyasi elmlər üzrə felsəfe doktoru, dosent Zaur Əliyev də onlara Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qaldığını, onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avar, Şəms, Altun, Ağbüx, Qaragöz və s. bu abidəni ucaldanların etnik mensubiyətinin - türkliyünün dəqiq göstəricilərindən biri olduğunu sübut edərdi. Bu abidənin coxsayılı oyma da bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.

Bəli, tarix də, tarixin izi itməmiş gerçəkliliklər də Xudavəng monastırı haqqında dəqiq məlumat verir.

Ə. Rəşid



deyin tələbəsi olan Daddi tərəfindən qoyulub.

Son dövrlərdə bu fikir daha da qabarıldı. Bilirik ki, İsa peyğəmbərin 12 həvvərəsinin heç biri erməni deyildi. Xudavəng monastırında isə ele bir kitabə yoxdur ki, üzərində əsası Daddi tərəfindən qoyulduğu qeyd olunsun.

Sadəcə olaraq ermənilər oranın adını Dadivəng qoyurlar, yeni müqəddəs Dadidin tikiirdiyi kilsə. Daddi isə Azərbaycan türklerinin istifadə etdiyi "ulu, böyük" mənasını verən "dədə" sözündəndir. Həmin "Xudavəng" sözünün özü isə "tanrı kilsəsi" deməkdir, "vəng" kilsə, "xuda" tanrı deməkdir. Xudavəngin yerli türk boyalarının qədim ibadətgahlarından biri üzərində inşa olunduğu fikri var. Bilirik ki, Alban xristian abidələrinin ekseriyyəti 7 türk boyalarının dini məbədləri üzərində inşa olundur ki, ehali o məbədləri dağıtmışın.

Xudavəng bir müddət xristian Albanların əsas dini mərkəzi olub. Amma 1216-ci ilə onun yanında Alban-Xaçın hökmərdəri üçüncü Həsən Cəlal tərəfindən 1238-ci il



Ölkədə mal əti 16, quzu əti 24 manatdır:

Ötən il xaricə 1,3 min ton ət satılıb

ATV sujet hazırlayıb. Sujetdə göstərilir ki, əvvəlki aylarla müqayisədə etin qiyməti yenə artıb.

Yeni, mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərqli var: "Dana eti əvvəl 15 manat idi, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir".

Bəli, əslində bu artım yeni ildən bir neçə gün əvvəl başlayıb və nə vaxt duracağı, dayanacağı da bəlli deyil. Baxmayaraq ki, Dövlət Gömrük Komitesi 2024-cü ilin noyabrında məlumat yayıb, Azərbaycanın ət idxləsına çəkdiyi xərci 50 faizdən çox artırdığını bildirib, amma qıtlıq yenə hiss edilir: "2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyeri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxlə edilib. Amma 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxlə edilmişdi.

Ət idxlə 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyer ifadəsində



38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdardan ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb".

Yəqin ki, çoxunuz bilirsınız ki, 2024-cü ilin yanvar-noyabr aylarında idxlə edilən etin 1 kiloqramının orta dəyeri 3 manat 72 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 49 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya

6,59% artım deməkdir.

Bəs, Azərbaycan xaricdən ötən il 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət alıbsa, bəs nə qədər ət satıb?

Dövlət Gömrük Komitesi bu suali da cavablandırıb. Deyib ki, ötən il Azerbaycandan 1,8 milyon ABŞ dolları dəyərində 1,3 min ton ət ixrac olunub. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac

edilən ətin dəri 155 min ABŞ dolları (9,1%), həcmi isə 265 ton (24,8%) artıb.

İqtisadçı Eyyub Hüseynov qəsablarda deyib ki, buna səbəb heyvan qılığının olmasıdır.

Qeyd edək ki, 2024-cü ilin iyulunda Bakıda "Canet" MMC və Vyetham Aspzalar Assosiasiysi arasında əməkdaşlığı dair Niyət Protokolu imzalandı. Həmin müqaviləyə əsasən Azərbaycan Vyethama hər il 1 000 tondan çox ət və ət hissələri ixrac edəcək. Məsələn, ötən il Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov "Kaspi"ye açıqlamasında vurgulayıb ki, ərab əlkələrinə, Dubaya ət ixrac edirik. Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərab əlkələrinə ixrac edilir".

Ümumiyyətə, iqtisadiyyat üzrə ekspertlər hələ 2016-ci ildən, ərab şeyxlərinin Azerbaycandan et alındığını deyir və bunun müqabilində yerli əhalilər dondurulmuş ətlərə möhtac qala biləcəyini istisna et-

mırlər. Hələ 2017-ci ildə "Qəbələ Quşçuluq" ASC, hazır ət məhsulları istehsal edən "Səhliyalı" MMC, süd və süd məhsulları istehsal edən "Bilesuvər Aqro" MMC və "Pal Food" MMC Xidmet tərefindən aparılan reyestre daxil edilmiş və həmin müəssisələrə istehsal etdikləri məhsulların manəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib.

P.S. Heyvanlar niyə qıtdır?
Çünki kənd təsərrüfatında zərrə qədər inkişaf yoxdur. Kəndlilərin böyük əksəriyyəti kəndi ataraq paytaxt kūçələrində iş axtarmaq hayına düşübələr. Kəndlər işçi qüvvəsini demək olar ki itirmək üzrədir. Buna səbəb lazımi qədər otlaq sahələrinin olmaması, ot-yem tədarükünün kifayət qədər saxlanmaması və bahalaşması, bir də su problemləri və diğər əngəllər kəndləni kənddən, təsərrüfatdan perik salıb.

Əntiqə Rəşid

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb

"Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 12 milyard dolları ötüb".

Adalet.az xəbər verir ki, bu barədə dünən Rusyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra mətbuat konfransı zamanı bildirib: "Bir ayda bir milyard dollarlıq ticarət dövriyyəsine sahib olmaq misli görünməmiş göstəricidir".

Nazir Lavrov onu da qeyd edib ki, Rusiya Ermənistan üçün əsas ticarət tərəfdası olaraq qalır. O, həmcinin bildirib ki, Rusiya şirkətləri Ermənistanın dövlət bütçəsinə vergi ödəmələ-



rinə görə birinci yerlərdədir və ən böyük işəgötürənlər sırasındadır.

Üstəlik, Rusiya biznesi Ermənistanda genişləndirməkdə maraqlıdır. Rusiya XİN başçısı həmcinin bildirib ki, Moskva Ermənistanda rəhbərliyinin Rusiya biznesine münasibətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, Ali çərçivəsində əməkdaşlıq ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Statistika göstərir ki, Ali Ermənistən və Rusyanın sosial-iqtisadi inkişafının təməl daşlarından birinə, hazırlıq beynəlxalq vəziyyətin qeyri-sabitiliyi və turbulentliyi şəraitində sabit iqtisadi inkişafın mühüm amilə çevrilib.

Qeyd edək ki, ötən ilin sonunda Rusiya və Ermənistən arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk da Rusyanın Ermənistənə əsas investorlarından biri olduğunu, sənaye layihəsinə investisiyaların 3,4 milyard dollara çatdığını bildirmişdi.

O hətta Ermənistənla Rusiya arasındaki ticarət dövriyyəsinin 16 milyard dollara çata biləcəyini də istisna etməmişdi.

Əntiqə Aslan

«209 casus» sərhəddən gedəcək, yoxsa, 2 il də qalacaq? Bu gün Brüsseldə müzakirədir...

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Ermənistana 2023-cü ilin fevralında Ermənistana ilk 100 mülki müşahidəçini göndərdi və aylar sonra onların sayına iki dəfə artdı. 209 nəfər...

Adalet.az xəbər verir ki, Avropa İttifaqının əlkələrinin səfirləri bu gün Brüsseldə Alinın Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı müzakirələr aparacaq və qərar qəbul edəcək.

"Freedom" Avropa neşrərinin redaktoru Rikard Jozviakin sözlərinə görə, son anda sürprizlər olmasa, səfirlər Al-nin mülki missiyasının daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəni təsdiq edəcəklər. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi. Rəsmi məlumatə görə, missiyanın müşahidə zonası Naxçıvanın bir hissədə dənizlə olmaqla Ermənistən-Azerbaycan sərhədinin bütün uzunluğu boyunca uzanır.

Baxmayaraq ki, ötən ilin fevralında Ermənistən Tehlükəsizlik Şurasının katibi Armen Qriqoryanın metbuata açıqlama



vermişdi ki, Al müşahidəçilərinin Ermənistanda olması uğursuz hadisədir.

Qeyd edək ki, Avropa İttifaqının Azerbaycanla sərhəddə yerləşdirilmiş və keşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" sərhədə yerləşdikləri gündən ermənilərin təxribat xarakterli hərəketlərində bir canlanma hiss olunurdu.

Məsələn, 2024-cü il 8 oktyabrda Al "müsha-

hidəçiləri"nin erməni herbçilərlə birgə sərhəd "reydləri"ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danişqınlarda daha qeyri-konstruktiv mövqə tutması kimi qiymətləndirmələr.

Ai bu missiya ilə bir daha nümayiş etdirir ki, Azerbaycan və Ermənistən arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistən revanşizmə həvəsləndirir, Azerbaycanla sülh danışqınlardan çəkilməyə sövq edir. Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermük, Yexeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.

Əntiqə Rəşid

Ermənilər qəzəbləndi: Alen, Mher, Armen Yerablurda niyə gülürdü?

Ötən gün erməni ordusunun yaradılmasının 33-cü ildönümü idı.

Adalet.az xəbər verir ki, ordu günü münasibətə baş nazir Nikol Paşinyan Respublika prezidenti Vahaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan baş nazirin müavini Mher Qriqoryan və Dövlət Şurasının katibi Armen Qriqoryan və Ermənistən ali rəhbərliyi ilə birlikdə vətənən müstəqilliliyi uğrunda canlarını fəda edən ermənilərin xatirəsini ehtiramla yad etmək üçün Yerablur Hərbi Panteonuna baş çəkiblər. Ziyarətin mühüm hissəsində Alen



Simonyan, Mher Qriqoryan, Armen Qriqoryan harada olduqlarını unudaraq güle-güle bir-biri ilə səhəbtəşməsi mühərribə

zamanı ölmüş hərbçilərin yaxınları tərəfindən qəzəblə qarşılığında.

Xatırlaqla ki, 2022-ci ildə Yanvarın 28-de Yerablurda "Mənim addımım" fraksiyasının üzvü olmuş deputat Lusine Badalyanın da əhvalı yüksəlmişdi. Ermənilər bir müddət onu təhqirlərlə gündəmdə saxlamışdı.

Qeyd edək ki, ölkəni qorumaq məsuliyyəti daşıyan ordu hər dövlətin mənafeyi məsələsidir. Amma 1992-ci ildə Ermənistən terrorcuları, irqçiləri orduya dolduraraq Ermənistən Silahlı Qüvvələrini yaratmışdır.

Ə. Rəşid



Faiq QISMETOGLU
faiqqismetoglu@box.az

Yas yerlərimiz...

Başqa millətlərdən fərqli olaraq biz pis şeyləri daha tez öyrənir, hətta onu adət-ənənəyə çeviririk.

Söz düşəndə belə deyirik ki, eşi, adətimiz belədir də! Amma əslinə qalanda bunları adət-ənənəyə heç bir dəxli yoxdu. Məsələn, 30-40 il bundan əvvəl rəhmətə gedənlərimizə belə zəngin süfrə açıb, ehsan vermir, qəbirüstü abidələrinə bir ətək pul xərcəlmirdik. İndi kasib və imkansız adamlar belə qohum-qonşu ilə bəhsə girir, gedib borc alır, kredit götürür və yas məclisini yola verir. Sonra da illərlə o borcu vermək üçün dəridən-qabiqdan çıxır və verə bilməyəndə də, intihar yolunu seçir.

Məgar bu, adət-ənənədir? Öger adət-ənənədirsə, vali, belə adət-ənənə heç kimə lazım deyil. Öger bir-birinizlə bəhs etmək isteyirsinizsə, övladlارınız, xüsusiədə qız uşaqlarına təhsil verin və imkanınız varsa, Avropa-pada oxudun. Onda görün, nə gözəl olar! Və övladlarınız da Avropadan qayidib, o biri gənclərə elm öyrədər, millətə xidmət edər...

Yas mərasimlərində danışındıq. Altı-yeddi il bundan əvvəl bizim kənddə - Büyük Bəhmənlidə də yas məclisləri çox ağır idi; üç, yeddi, cümlə axşamları, cümlə və qırx! Üstəlik də, qəbirüstü abidə. Bütün bunlara 15 min manat güclə çatırı. Füzulidə, o cümlədən bizim kənddə ağsaqqallar yığışib qərar qəbul etdilər: cümlə axşamları və cümlə leğv edilir, yas məclislərində yemək verilmir. Yas süfrəsində halva, çay, limon, qənd olur.

Ve artıq bu yeni qaydalara Füzulidə, eləcə də bizim kənddə hamı eməl edir. İndi yas yerini yola vermək və qəbirüstü abidəni düzəltmək üçün 3 min bəs edir. Bu pul da yas məclislərində el-oba tərəfindən toplanır. Və rəhmətə gedən adamın doğmalarının üstüne əvvəlki kimi ağır yük düşmür. Artıq Füzulidə bu yeni adətdən hamı razıdır.

Camaat onu da deyir ki, kim bu adəti yaradıbsa, Allah ölənlərinə rəhmət eləsin! Amma əksər bölgələrdə yas məclisləri yene əvvəlki kimi ağır keçir. Bu barədə ciddi düşünmək lazımdır. Sadəcə olaraq insanları ağır yükden xilas etmək üçün Füzuli rayonunun təcrübəsini respublikamızda geniş yaymağa böyük ehtiyac var! Biz sözümüzü dedik, qalanları əlaqədar qurumların boynuna düşür. Görək, onlar bu addımı nə vaxt atacaqlar?!

36 nömrəli marşrutda nələr baş verir?!



Bu gün Bakıda bərbad vəziyyətdə olan marşrutlar var.

Onlardan biri də 36 nömrəli marşrutda işleyen avtobuslardır. Bir faktı qeyd edək ki, bu avtobusların demək olar ki, hamısı köhnədir və istismar müddətin çoxdan başa çatdır. Ona görə də həmin avtobusalardan sərnişinlər çox narahatlıq edirlər.

Belə ki, avtobuslar arasında hərəkət intervalı yeterli deyil və buna görə də dayanacağı gec çatır.

Bununla yanaşı, 36 nömrəli avtobuslar köhnə olmaqla bərabər, həm də oturacaqları sıniq-salxaq və həddindən artıq cırklıdır.

Sərnişinlər avtobusa daxil olanda təmiz oturacaq axtarır və onu da tapmırlar. Heç elə bil ki, avtobusun salonu yuyulub-təmizlənmir. Bir dəfə o avtobusun birində mənzil başına getdim, amma peşman oldum.

Cünki dayanacaqdə nə qədər gözləyəndən sonra avtobus geldi və salona daxil olanda da əyleşməyə təmiz bir yer tapmadım.

Axırda ələcim kəsilib çırkı bir yerde əyləşdim. Bax buna görə də sərnişinlər bu avtobuslardan narahatlıq edirlər. Deyirlər ki, avtobusların köhnə olmayı bir yana, qışda istilik sistemləri də normal deyil və işləmir.

Sərnişinlər marşrutun sahibindən və Yerüstü Nəqliyyat Agentliyindən soruşurlar ki, bu marşrutda avtobuslar nə vaxt yenilənəcək, biz də qışda soyuqdan, yaxda istidən eziyyət çəkməyəcəyik?!

EMİL FAİQOĞLU

Yolun düşsə, bu dünyaya bir də gəl!..



... 44 günlük ikinci Qarabağ savaşında böyük qəhrəmanlıq və şücaət göstərmış, Füzulinin və Cəbrayıl rayonlarının azad edilməsində mərdliklə döyüşən tank komandiri, şəhid Elçin Tehran oğlu Süleymanov barəsində çox unikal, qeyri-adı sənədli film çəkilib.

Film belə adlanır: "Yolun düşsə, bu dünyaya bir də gəl!..". Film şəhid Elçin Süleymanovun döyüş yoluna həsr edilib. Və bir-birindən maraqlı epizodlar var! Filmdə Elçinin təhsil aldığı Füzuli rayonunun Allahyar Əliyev adına 2 nömrəli tam orta məktəbin direktoru Həsən Rzayev, ibtidai sinif müəllimi, indi isə təqəußdə olan (elecə də mənə dərs demmiş) Həqiqət Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Zöhrə xanım, emisi Hacı Təbriz, anası Xalide, qardaşı Telman, bacısı Nübar, sinif yoldaşları və döyüş dostları xatirələrini danişiblər.

Şəhidin anası Xalidə xanımın Elçin haqqında göz yaşları içində danışlığı xatirələr isə adamın ürəyini para-para edir. Şəhidin qızı balaca Xalidə isə atasının üzünü görməsə də hələ də onu sağ bilir və her gün Elçinin evdəki muzeyinə ayaq basanda atasının qoxusunu hiss edir! Xalidə sonda "Azərbaycan əsgəri" marşını ifa edir və bütün şəhidlərə sanki yeni nəfəs verir.

Şəhid Elçin Süleymanovun atası Tehran qardaşımız bu dərde, bu ayrıliga döza bilmədi və ötən il fevralın 18-də oğluna qovuşdu. Hər ikisinin yeri Cənnət olsun və onların məzarından bu gün Cənnət etri gəlir! Və Qarabağın her dağında, daşında, hər gülündə-çiçəyində, hər yolunda-izində onların səsi, nəfəsi, etri hiss olunur. O şəhid ruhları həmişə bizimlidir! Bütün şəhidlərin ruhundan öpürəm!!!

Xəstəxanada yer yoxdur...

Artıq xeyli vaxtdır ki, ölkəmizdə əsaslı respi-rator viruslar yayılıb.

Təbii ki, havanın qış mövsümüne uyğun olma-yaraq müləyim keçməsi, qarın yağmaması və şaxtanın düşməməsi bu xəstəliyin geniş yayılmasına münbit şərait yaradır. Bunnunla yanaşı, insanların sanitari-gigiyenik qaydalara eməl etməməsi, metoda, avtobusda qoruyucu maskalar vurmaması istər-istəməz virusun tügən etməsinə tekan verir.

Bunlar hamısı aydınır. Amma aydın olmayan odur ki, TƏ-BİB və Səhiyyə Nazirliyi bildirir ki, epidemioloji şəraitə nəzarət edilir və xəstəlik- yeni qrip bir o qədər de təhlükeli deyil. Öger bu, təhlükeli deyilsə, niye Yeni Klinikaya tecili tibb yardım maşını ilə aparılan ağır xəstə qəbul edilmir?! Və klinikadan deyilir ki, bizdə yer yoxdur. Eləcə də digər xəstəxanalarada da xəstələrə bu sözler deyilir. Pandemiya dövründə de belə idi: adəmin, tanışın, pulu yox idisə, sən qəbul etmirdilər "yərimiz yoxdur"- deyirlər.

O vaxt Yeni Klinikənin və Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxananın baş hekimini həbs etdilər. Və bir müddədən sonra Yeni Klinikənin baş hekimini azadlığa çıxı. Və bu gün də həmin klinikada heç nə dəyişməyib: köhnə hamam, köhnə tasdır. İndi də virusa yoluxanların sayı günbəğün artır. Bəs nə etməli? Əhalinin məarifləndirilməsi və ölkədə epidemioloji şəraitə nəzarətdə saxlanılmalıdır. Deyilənlərə görə, Bakıda reanimasiya şöbələrində yer yoxdur.

Bu, nə dərəcədə heqiqətə uyğundur, onu aidiyatı qurumlar daha yaxşı bilər. Ancaq indiki durum onu göstərir ki, qrip virusun sürətlə yayılması çox tehlükəlidir. Təessüf ki, buna xəstəxanalar və həkimlər tam hazır deyil. Və nə vaxta qədər ki, iki qurum- TƏ-BİB və Səhiyyə Nazirliyi var, elə belə də olacaq!

Özəl klinikalar lap aq eləyib...



Bu gün ölkəmizdə sayı-hesabı bilinməyən özəl klinikalar var.

Və onlarında en çoxu Bakıda fəaliyyət göstərir. Onu da qeyd edək ki, bir neçə özəl klinikalar var ki, onlar dünya standartlarına cavab verir, hər cür müasir avadanlıqlarla təchiz edilib. Üstəlik də həmin klinikalar da çox təcrübəli və sadı həkimlər çalışırlar. Amma çoxlu sayda özəl klinikalar var ki, onlar nə müasir tələblərə cavab verir, nə də orda işləyən həkimlərin hamısı savadlı deyil. Və bu savadsız həkimlərin elinə düşən bəzi pasiyentlər ya şikəst olur, ya da ölürlər. Özəl klinikaların birində baş vermiş sonuncu hadisə- burun əməliyyatından sonra komaya düşən və dünyasın dəyişən qızın təliyə coxularına dərs olmalıdır.

Cərrahın savadsızlığı və mesuliyətsizliyi üzündən dünyasın dəyişən bu qızın günahı nə idi?! Ona görə də pasiyentlər həkimə getməmişdən önce onu araşdırmalı, yaxşı həkim ol-

duğunu biləndən sonra beləsinə etibar eləmək olar. Öger bir pasiyent özəl xəstəxanada dünyasın dəyişirse, onda o klinika zəhmət çəkib əməliyyatdan aldığı pulu geri qaytarmalıdır.

Cox təessüf ki, heç bir özəl xəstəxana həmin pulu geri qaytarır və pasiyentlərin hüquqlarını tapdayır. Ona görə də, aidiyyatı qurumlar bu barədə ciddi düşünməli, insanların qanuna qorunan hüquqlarını müdafiə etməlidir!!!

3-5 qəpiyi qəbul etmirlər



Dəfələrlə Bakıda belə hadisə ilə üzəşmişəm. Gedirşən hər hansı bir yerə 3 qəpik, 5 qəpik verəndə götürmürlər. Yanvarın 25-də "20 yanvar" metros-tansiyasının yaxınlığında fəaliyyət göstərən tualetdə bir kişinin verdiyi 4 ədəd beş qəpiyi xidmetçi götürdü.

Deyirdi ki, müdirimiz tapşırıb ki, 3-5 qəpikləri götürməyək. Ancaq bu dəfə daş qayaya rast gəlmidi. Müştəri bildirdi ki, verdiyim pul Azərbaycan puludur, hüququnuz yoxdur ki, onu qəbul etməyəsiniz. Axır ki, müştərinin isarlı tələbindən sonra xidmetçi donquldan- donquldan pulu götürdü. Cox qəribədir, nə üçün bəzi yerlərdə Azərbaycanın 3-5 qəpiyini götürmek istəmirlər.

Bu Azərbaycan puluna hörmətsizlik olmaqla yanaşı, həm də birmənəli olaraq qanun pozuntusudur. Qanunlara əməl etmək isə hamının borcudur!

Biz hansı yağı yeyək?

Hekimlər deyirlər ki, insan səhəhti üçün en yaxşı yağı zeytun yağıdır.



Və bu yağı həm ürek, həm də mədə- bağırsaq üçün daha əlverişlidir. Üstəlik də, bu yağıdə xolesterin de azdır. Amma indi gəlin görek ölkəmizdə təmiz sağ tapmaq olmur?! Əlbəttə, bu suala birmənəli cavab vermək mümkün deyil. Həc təmiz zeytun yağıni tapmaq elə de asan deyil. Mağaza və marketlərdə satılan xaricdə və ölkəmizdə istehsal olunmuş zeytun yağının təmizliyinə bir o qədər de inanmaq olur.

Mütəxəssislər deyirlər ki, bu məhsullar bir çoxu ya keyfiyyəti deyil, ya da başqa yaqlarla qarışdırılır. Kərə yağı adı ilə satışa çıxarılan yaqlar da lazımı keyfiyyətdə deyil. Hətta xaricdən ölkəmizə ixrac olmuş məşhur kərə yaqları da normal standartlara cavab vermir. Bazarlarda isə vəziyyət bir qədər də pisdir. Burda nehra yağı adı ilə satılan yaqlar da təmiz deyil. Bax belə olanda adam bilmir təmiz məhsulu hardan tapsın. İndi nə bazarlarda, nə də marketlərə etibar qalib.

İçdiyimiz çay...



İndi hansı qida məhsulun yeyirik, istər-istəməz 30-40 bundan əvvələn dədi- tamı vermir.

Bilirsiniz niyə? Çünkü əksər qida məhsullarının və meyvələrinin geni modifikasiya olunub, yəni dəyişdirilib. Bax bu-

na görə də indiki məhsullar ekoloji cəhətdən təmiz olmamalı yanaşı, həm də dəsdsızdır. Yeni uzun illər bundan qabaq Hindistanın, Seylonun çayın alıb içirdik və indi də alıb içirk, amma yerlər gəy qədər fərqi var! Belə ki, o çaylarında geni belə çıxır, dəyişdirilib.

Qida üzrə ekspert Adil Namazov deyir ki, dünyanın hər yerinde saxta məhsullar var və ona qarşı Qida Təhlükəsizliyi Qurumları mübarizə aparr. Lakin bizim ölkədə keyfiyyətsiz qidalardan daha çoxdur.

Görünür, ya Qida Təhlükəsizliyi Agentliyi buna qarşı ya zəif mübarizə aparr, ya da saxta məhsullar istehsal edənlərə gücləri çatır. Bizim ölkəmizdə de bu gün əksər çaylar içməli deyil, xüsusi və xaricdən getirilən çaylar. Ona görə də, bu gün əksər insanlar Lənkəranda, Astarada yetişdirilən və istehsal olunan çaylara üstünlük verirlər. Lap düz də eləyirlər!



EMİL FAİQOĞLU



ƏDALƏT •

31 yanvar 2025-ci il

"Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim"

Bu yaxınlarda Şuşa Uşaq Gənclər idman - Şahmat Məktəbinin direktoru Əbüllaqasım Novruzovun yeni kitabı işıq üzü görüb. Kitab XX əsrde yaşaması məşhur şusalı, futbol üzrə beynəlxalq dərcəcili hakim Tofiq Bəhramova ithaf olunub. "Şusalı laynsman Tofiq Bəhramov" adlı kitabda Azərbaycanın futbol tarixindən, keçmiş SSRİ-də və beynəlxalq yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında layiqinçə hakimlik etmiş və DÇ-1966-nın finalında İngiltərə kralıçası tərəfindən "Qızıl fit" və "Qızıl İləhə"nin kiçik model mükafatını almış Tofiq Bəhramov haqqında maraqlı məlumatlar yer alıb.

Kitab mütəxəssisler və geniş oxucu kütłəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu müəllinin işıq üzü görmüş sayca altıncı kitabıdır. Buna qədər "Şuşanın idman tarixi və idmançıları", "Şuşa futbolu", "Şusalı Qaçay pəhlevan", "Şuşada voleybolu sevirdi-

lər", "Şusalı güləşçilər" kitabları müxtəlif illərdə oxuculara təqdim edilib.

Bu kitablar 2015, 2017 və 2019-cu illərdə ilin mükafatlarına layiq görülüb.



Müəllif kitab haqqında fikirlərini "Olimpiya dünyası" qəzetinə bildirib.

"Mən bir şusalı kimi Şuşanın idman tarixində bəhs edən kitabların müəllifiyəm. Müxtəlif illərdə bir sırə qəzet və jurnallarda Şuşa idmanı haqqında 120-ə yaxın məqaləm çapdan çıxıb. Bildiyiniz kimi, Tofiq Bəhramov da

Azərbaycanın dilber guşesi olan Şuşa şəhərinin "Çuxur" məhəlləsində anadan olub. Onun uşaqlıq illeri Şuşada keçib. Sonra o, atasının işləri ilə əlaqədar olaraq, əvvəl-

stadiounadək olan çıxışlarından bəhs edən məlumatlar yer almışdır. Kitab həmçinin onun həyat və ya radiciliğindən, futbolə olan böyük marağından və təsadüf nəticəsində futboldan hakimliyə keçməsi haqqında da məlumatlar əldə etmek olar.

Tofiq Bəhramov yeganə azərbaycanlı futbol hakimidir ki, dönyanın 52 ölkəsində yaşıl meydanda hakimlik edib və bir dəfə də olsun heç bir futbolçuya qırımızı vərəqə göstərməyib. Eyni zamanda o, 2 dünya çempionatının final yarışlarında hakimlik edib", - deyə kitabın müəllifi bildirib.

Qeyd edək ki, Əbüllaqasım Novruzov müxtəlif illərdə "Azərbaycanın Bədən Tərbiyecisi və idman eləçisi" döş nişanı, "Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi" döş nişanı və "Tərəqqi" medalı ilə təltif olunub.

**Əbüllaqasım Novruzov,
"Qızıl qələm" mükafatı laureati**

cə Ağdamda, bir qədər vaxtdan sonra isə Bakıya köçməli olmuşdur. Mən də bir şusalı kimi dünya şöhrəti futbol hakimi Tofiq Bəhramov haqqında kitab yazmağı özümə borc bildim.

Oxular bu kitabda Tofiq Bəhramov haqqında xatirələr, Şuşanın Cıdır düzündən İngiltərənin "Uembli"

Paşinyan saxta soyqırımı dolayısı ilə inkar edir: Ermənilərdən qəzəblilik şərhələr

1965-ci ildən etibarən dünya gündəmindən düşməyən saxta erməni soyqırımı mövzusu ilə bağlı müzakirələr bu aralar daha da qızışır.

Xəbər vermişdik ki, Ermənistənən baş naziri Nikol Paşinyan Sürixdə İsvəçrədəki erməni diasporu ilə görüşündə ermənilərin qəzəbəsinə sebəb olacaq çıkış edib. O, ermənilərin Osmanlı İmparayındakı "soyqırımı" məsələsinin yeniden araşdırılması nəzəriliyi barədə növbəti dəfə bəyanat verib: "Biz erməni "soyqırımı"nın tarixinə qayitmalıyq. Nəyin baş verdiyini və niye baş verdiyini anlamalıyq. Biz bunu nece, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyi daxil oldu", - Paşinyan bildirdi.

Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə sünə şəkildə kəskinləşdirilib, çünkü Türkiye NATO-ya üzv olub. 2024-cü ildə xərici naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsəlesi İrevanın xərici siyasetinin prioritəti deyil.

Adət.az xəbər verir ki, Paşinyanın bu fikri Ermənistanda alemi bir birinə qatıb. Buna etiraz edən məşhur ermənilərdən biri nüfuzlu erməni teleaparıcı Lika Tumanyan sosial şəbəkə hesabında yazıb ki, əslində, siz təkcə Qarabağı təslim edən şəxs kimi deyil, həm də erməni soyqırımı səhifəsini

bağlayan şəxs kimi tarixdə qalmaq istəyirsiniz: "Türkiyə onilliklər boyu erməni soyqırımı inkar edəndə bu, dehşətli, amma başa düşünləndir ki, onlar öz yalanlarını, yanılımlaşmışları haqqında mifləri müdafiə edirlər. Bir milyon yarım erməniyə işgəncə verdi. Bu, milli varlığımızın məhiyyətinə xəyanətdir.



Deyək ki, atalarımız öz iradəsi ilə səhraya sürgün olunublar? Qadınlar və uşaq-lar könüllü olaraq ölümə getdilər? Kelle piramidaların hansı fotosəkilləri səhnələşdirilmiş kadrlardır? Xarici diplomatların və missionerlərin ifadələri kütləvi hallüsəsi-siyadır?

Əsrlər boyu düşmənlərimiz xəyal edirdilər ki, biz öz tariximizə şübhə etməyə başlayacaqıq. Bu gün onların arzusu bu tarixi qorunma olanların əli ilə həyata keçirilir. Bu diplomatiya deyil, kapitulyasiyadır. Bu, "tarixi hadisələrə yeni baxış" deyil, en elementar mənada milli məraqlara xəyanətdir" - deyə

qəzəblənib. Eləcə də Ermənistən Parlamentinin deputati Qeqam Manukyan da Paşinyanın bəyanatına öz Facebook səhifəsində cavab verib: "Nikolun erməni soyqırımı ilə bağlı bəyanatı təsdiqi deyil... o, müxtəlif məsələlərdə Overton pəncərəsinin alətindən istifadə edir. O, qəbul edilməz, rədd edilə bilən

sual verən vətəndaşda təcəcüb doğurur. Lakin Şopenhauer onu sakitləşdirərək deyir: "Bilik məhduddur, yalnız cəhələt sonsuzdur."

Bütün bunların Nikola da aidiyyəti var. Hər seydən danışır. O, santexnik, tarixçi, konstitusiyaşunas, beynəlxalq alim, velosipedçi və aş-paz oldu, onlar kimi danışdı. Amma tək baş nazir ola bilədi".

Qeyd edək ki, ABŞ hələ 1919-cu ildə elan etdi ki, Osmanlı dönməndə erməni soyqırımı olmayıb. General C.Harbord 1919-cu ilin sentyabrında 47 nəfərlik bir həyətə Anadolu, Qafqaz və İrvani ziyarət edir. O, burda 58 gün gəzərk 1603 səhifəlik hesabat hazırlayıb. Hesabatda türklər ermənilərin 500 ilidir birgə yaşadıq, "biz qarışmasaq, 500 il daha problemsiz şəkildə yaşaya bilər" dəyərləndirməsinə yer verilib. Hətta, bögədə kilsədən çox məscidlərin məhv edildiyi də vurğulanıb.

O da sosial şəbəkə hesabında bildirib ki, Nikolun in-

karını və nadanlığını dinlədikdən sonra Şopenhaueri xatırladı: "Bir dəfə dünya şöhrəti filosof Artur Şopenhauer cavabını bilmədiyi bir sahədən

gələrək: "Elə o vaxtdan bu qondarma mövzu gündəmdən düşmür. Imperialist dövlətlər Türkiyəyə qarşı silah kimi istifadə etdiyi erməni soyqırımı ABŞ-in 50 ştatında, eyni zamanda yüze yaxın müxtəlif ölkələrdə rəsmən tanınır".

Ə. Rəşid

ideyanı meydana atır, müzakirələr nəticəsində həyat vərər "nöqtəyi-nəzər"ə çevirir... illər əvvəl də elə bu mövzudan danışmışdım...", - deyə yazıb.

Ermənistən parlamentinin

keçmiş vitse-spikeri Eduard Şarmazanov da məsələyə etinəzəq qalmayıb.

O da sosial şəbəkə hesabında bildirib ki, Nikolun in-

karını və nadanlığını dinlə-

dikdən sonra Şopenhaueri

xatırladı: "Bir dəfə dünya

şöhrəti filosof Artur Şopen-

hauer cavabını bilmədiyi bir

sahədən

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Yanvarın 28-de Bakı şəhərində narkotiklə əlaqeli ciayatlılara görə axtarışda olan şübhəli şəxs saxlanıllarən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilen məlumatda göre, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəller dəfələrlə məhkum olmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerlesdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Fakta görə cinayet işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm açıqlandı

"Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzine doğru yönəlir. Həmin vətəndaşlar təxminen 300 min avtomobille şəhərin mərkəzine doğru hərəkət edirlər. İstiqamətləri də bəlli olu. Xüsusən de Sumqayıt-Xirdalan istiqaməti burada böyük paya malikdir".

Adalet.az xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışa zamanı deyib.

"Digər istiqamətlər isə Bakı şəhərinin etrafıdır.



Buradan çıxış edərək vahid, əlaqələndirilmiş, intergrasiya edilmiş nəqliyyat planı hazırlanıb və onun istiqamətlərini diqqətinizə məruza edirəm. Burada iki əsas istiqamət var.

Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruza edilmişdir. Bu layihələr üç dairevi yola aiddir: Bilgəh-Novxanı-Xirdalan-Samaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairevi yolu Ziya Bünyadov prospektində birləşdirən dairevi yoldur. Dairevi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara kecid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə de şəhər daxilində olan dar boğazların həll olmasına yönəlmüşdür ki, burada nəqliyyat vətələrinin hərəkəti müəyyən qədər rəvanlaşın", - deyə A.Rzayev bildirib..

Tramp deportasiyaya başladı, sanksiyaya hazırlır: 709 azərbaycanlı, 2808 erməni




Yanvarın 21-də - vəzifəyə başladığdan bir gün sonra ABŞ-in yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni mühacirlərin külülvə şəkildə deportasiyası ilə bağlı seçkiqabağı vədlərini həyata keçirmeye başladı.

Adət.az xəbər verir ki, bu gün ilk "miqrantlara qarşı genişməqsiz reyd" Çikaqoda başlayıb. Çikaqodan sonra miqrantların deportasiyası Nyu-York, Los-Anceles, Denver və Mayamida həyata keçiriləcək. Nüfuzlu "Bloomberg" nəşri bildirir ki, 11 milyona yaxın xarici ölkə vətəndaşı ABŞ-dən deportasiya olunacaq. Siyahıya 709 Azərbaycan, 3103 Türkiyə, 3518 Rusiya, 1862 Ukrayna və 2808 Ermənistən vətəndaşı miqrant kimi yer alıb. Siyahıya 37 908 Çin vətəndaşı və 17 940 Hindistan, xüsusən Latin Amerikası ölkələrinin çox sayıda vətəndaşı daxildi.

Qeyd edək ki, yanvarın 27-de ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Birləşmiş Ştatlar ABŞ-da qeyri-qanuni yaşıyan vətəndaşlarını geri almaqdan imtina edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırlanır.

Əntiqə Rəşid



Əbülfət MƏDƏTOĞLU
madatoglu@mail.ru

Sən məni düşünürsənmi?

MƏN SƏNI DÜŞÜNDÜYÜM KİMİ....

Bilmirəm, hardan gəldi ağlıma bu sual? Amma düzünü desəm, həmişə düşündürüb məni. Həm də təkcə cavab almaq üçün yox, sadəcə bir insan olaraq, bir qarşı təref olaraq sənin də təkcə məni yox, ümumiyyətlə, yaşadığım həyatı, keçirdiyim hissələri, arzularımı, yuxularımı düşünmüsənmi, ağlından keçirmisənmi? Axi normalda insan nəyi-sə düşünürək, arzulayaraq və yaxud da ehtiyac duyaraq gerçəkləşdirməyə, reallaşdırmağa çalışır. Məsələn, mən tanıdığım adamların timsalında bili-rəm ki, hansısa bir maddiyyatı əldə etmək üçün iki-qat, üçqat işləyirlər, yeni ideyalar ortaya qoyurlar. Necə deyərlər, yuxularına haram qatırlar. Ta o vaxt qədər ki, istədikləri, arzuladıqları villaya, maşına, mülkə sahib olurlar. Yəni bu onların istəklərinin bəhrəsidi. Hansı yolla əldə etmələrindən asılı olmayaraq apardıqları mücadilənin onlara bəxş etdiyi bəhrədi

Və yaxud başqa kimsə elmin, mədəniyyətin hansısa bir nöqtəsinə çatmaq üçün arxivlərdə, kitabların arasında gözünün nurunu, sağlamlığını xərcəyir. Elə ki, bir pillə irəliləyir, bir addım qabağa keçir, onun sevincini, uğurunu ictimai ləşdirmək üçün dili söz tapmayanda gözlərindən yağan o şəfqəti, hətta əlinin, dodaqlarının titrəyi belə göstərir ki, bu insanın halal haqqı ona necə də ya-raşır, onu necə də qürrələndirir. Deməli, layiq ol-duguna, qovuşmaq istədiyinə gəlib çatan bu elm və yaxud mədəniyyət adamı sərf etdiyi zamandan, enerjidən cavab olaraq Allahdan töhfəsini alıb. Və

*Gözüm gəzir, ruhum çəkir şəkilin
Hər animda o, olsa da yanımda!..
Bu qadını - Allahın Eşq vəklini -
Qoruyuram ürəyimdə, qanımda!*

*Şirinliyi çıxalandı nağlımin -
Arada bir sapı qaçıraq ağlımin!..
Əvvəlini unutmadan axrim -
Məcnunluğu yaşadıram qanımda!..*

*Həyatımın hər naxışı, hər hali
Onda tapıb çox cavabsız sual!..
Olmayıacam heç vaxt başı bələli -
Nə qədər ki, eşq var mənim canımda!*

*Söz çəmənin çıçək sevir, gül öpür
Bu çəməndə onun adın dil öpür!..
Əbülfət qucaqlayıb il, öpür -
Yaşatdıqca həsrəti hər animda!*

Yuxarıda xatırladığım məqamlar heç də fikrimi birbaşa deməyə gücümün çatmadığını, yetmediyi-ni gizlətmək üçün deyil, əksinə mən həmin o nüan-slarda sənin qarşında bir mənzərə açıram, bir mən-zərə yaradıram. İsteyirəm ki, sən də bu dediklərimi düşünüb düşünmədiyini, yaşayıb yaşamadığını özün üçün daxilən vərəqləyəsən, dəqiqləşdirə-sən.

Bax, onda mənim sənə ünvanlanan sualının əsl mahiyyətinə gəlib çatacaqsan. Bilecəksən ki, mən səndən nəyi soruşuram, nəyin cavabını bilmək isteyirəm. Axi yaşadığımız və bizə aid olan zaman kəsiyində sənsiz bir anim olmayıb. Səni düşünmə-diym, səni aparmadığım vaxt və yer mənim üçün yoxdur. Hardayamsa yanımdasın, hara gedirəmsə mənimləsən, nəyi edirəmsə şahidisən. Bir az da fikrimi çılpalaşam, hətta nəyi yeyirəmsə, dadını sən müyyəyen edirsən. Çünkü sənin sevdiklərini, sənin arzuladıqlarını özəl menyuma daxil etmişəm. Axi biz onu birlikdə seçmişik, birlikdə bəyənmişik. İndi isə...

*Gecəni tələsmədən
Çıxarıram əynimdən ...
Bu vaxt buz tək ərimək -
Gəlib keçir eynimdən...*

*Düşüncələr dağılmış
muncuq kimi közərir...
Qələmimin ucuna -
şəh ətirli söz gəlir...*

*Tənhalığın zəhimi
Gözümdən nuru alır...
Ürəyiminse fəhmi -
yoluma işq salır...*

*Daralan nəfəsimi
sükut əsir götürür...
Tanrımasa səsimi -
Həmin Qadın ötürür!..*

*Bu xoşbəxtlik ölümün -
ölümünə ağlayıb...
Qadın, sevgin könlümün -
Özün, dırı saxlayıb!..*

Bax, hər şeyin birlikdə olduğu, hər şeyin sənin istəyinə uyğunlaşdığını bildiyin halda onda niyə demirsən ki, mən səni düşündürüm qədər, sən də məni düşünürsənmi? Sən mənim yanımda, anımda olduğu kimi, mən də sənin yanında, anında varramı?

Ümumiyyətlə, bizim olan xatirələrdən sən məni çıxartmamışan ki? Bax bu sualın cavabını istəy-rəm səndən?

Dəyə bilərsənmi ki: - Xatirələrimizdən məni sil-misən, yoxsa...

*Qoşub məni karvana yol, köçə yol
Düyük düşüb bəbəyimdə neçə , yol...
Gözü bağlı yol ölçürəm, gecə, yol -
Mən hələ ki, solu tutub, gedirəm...*

*Tanıdığım ilk naxıdı aq,qara
Ləpir salır ayaqlarım aq qara!
Könül verən kimdi , mən tək aqlara -
Mən həmən o, yolu tutub, gedirəm!*

*Dünya düşüb. damcı kimi gözümdən
Ona görə qəlbim qırış, gözüm nəm!..
Sevənimi küsdürmüşəm özümdən -
"Ah" yükümü dolu tutub, gedirəm!..*

*Dağı aşmaq həm çətindi, həm asan
Əbülfətə əl çatmayan səmasan"
Ürəyimi elə qoydun dəmə sən -
Hələ də o, yolu tutub, gedirəm!*

Düşünməyin ki, bütün bu yazdıqlarım daşa, di-vara, göye, yerə ünvanlanan və cavabı olmayan fi-kirlərdi, sözlərdi. Xeyr, mən var olana inandığım kimi, varlığında olanı da o inamla, o inacla yaşıyıram, yaşıdadıram.

Sona qədər də belə olacaq. O ana qədər ki, sən də məni mən səni düşündürüm qədər düşündüyü-nü etiraf edəsən, ya da düşünmədiyini söyləyə-sən... Və bir daha bilesən ki:

*Xəlbirində un ələmək nədirse
Əleyində su daşımaq odu, o!..
Baxışları qara bulud getirə -
Kipriyılə isladacaq odu o ...*

*Çox məna var hətta adı sözün də,
Gizlətsə də pak sevgini özündə!
Kövrələndə çəşmələrin gözündə -
Artıran , gah azaldandı yodu , O!..*

*Mən içimdə çox ağlayıb , gülürəm
Küsəndə də, öz üstümə gəlirəm!
Lap ovcumun içi kimi bilirəm -
Allah ilə səhbətimin kodu, O!..*

Hacı Allahverdi oğlu Həziyev (Kəbirli) 1949-cu ildə Ağcabədi rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. Gəncədə Pe-daqoji İnstitutun riyaziyyat fakultəsini bitirib. 50 ildən çox peda-qoji fəaliyyətlə məşğul olub. Gələcək nəslə qədim və dəqiq riy-ziyyat elinin sırlarını dərinlənən öyrənib, aşılıyib.


... Men ele düşünürəm ki, riyaziyyatçı olmaq, bu fənni içəridən qarvayıb, başqalarına öyrətmək sənəti Ulu Tanrı tərəfindən insana bəş edilən bir vergi, istedaddır. Və Tanrı bu istədiyi insanlara ver-rəndə çox əliaçılqıq edib. Yəni bu vergi insana saf ürəkə verilir ki, istedad çox zaman hərtərəfli və çoxşaxəli olur. Hacı müəllimə olduğu kimi ...

Hacı müəllim təxəllüs götürməyib. (bu heç ehtiyac da yoxdur) Elə adı, soyadı ilə birlikdə çoxdandır yazar, yaradır. Poeziyanın lirik çəş-məsindən ürəyi, qələmi ilə qidalanır. Təsadüfü deyil ki, lap bu yaxin-larda millet vəkili, şair Tahir Rzayevin maddi və mənəvi dəstəyi ilə onun "Her söz yadigarı" adlı şeirlər kitabı işq üzü görmüşdür.

Şeirlərində Vətən, Torpaq sevgisi ana xətt təşkil edən Hacı müəllim doğulub boy-a-başa çatdığı, tekçə təbii yox, həm də mənəvi hava-sı ilə nefəs aldığı kiçik vətəni Ağcabədi belə təsvir edir:

Müəllim şair

*Şəhidlərin başda tacın,
Artıq yoxdur ağrin-acın
Dastan qosur şair Hacın
Sözlərini deyir qəti,
Vətənimsən Ağcabədi.*



44 günlük Vətən müharibə-sində vətənpərvər oğullarımızın Ana Torpaq uğrunda can-clarını fəda edərək, torpağımıza isti, azad, doğma nəfəs gə-tireن qəhrəman şəhidlərimizin başımızın tacı kimi uca yerde durmalarını çox təbii və inan-dirici şəkildə qələmə almışdır.

Hacı müəllim olduqca du-yu-ğulu, vətənpərvər, semimi, açıqürəkli, insanlığa bağlı bir şəxsdir. O, ətrafindakı insanlara inanır, etibar edir. Dostluğa, qardaşlığı inam, ümidi bəsleyir. Belə başarı hiss və duygulara üstünlük verən şair özü nümunəvi bir insan kimi əhdinə sadıqdır. Əhədə vəfəsiz çıxanlar ona əzab verir, yaddaşında silinməz iz buraxaraq mənfi emosiyalar yara-dır. Bunlar onu çox incidir, qəlbini ağrıdır.

Hacı müəllim, təbiət dəyişdiyi kimi, insanın da dəyişməsi və insa-na bəslenən ögey münasibəti qəbul edə bilmir. Bunu onun qələmi be-le dile getirir:

*Qara saçım ağarmazdı
Ürəyimi duyan olsa*

Cünki insani dəyişiklik ürəyi ağrıdır, şüura kölgə salır. Axi dünyə-nin əşrəfi sandığımızı insan dəyişirse (mənfi tərəfə), demək ali, ulu hissələr, mənəviyyat, eyni zamanda mənəvi dəyərlər də dəyişir. Sözsüz bu dözülməz haldır. Odur ki, şair buna şerində münasibətini giz-letmir:

*Hacı, sinən oldu oxlara nişan,
Onunçun sən idin daim pərişan,
Oturub məclisdə yersiz danışan,
Yer nadan qocaltdı, mən qocalmadım...*

Çox çətin və şərəflü peşə sahibi, müəllim olan Hacı Həziyev müəllimin çəkdiyi minbir əzabı "Müəllim" şerində təbii boyalarla əks etdir-işdir:

*Mayası halallıq, özü müqəddəs,
Zülmət gecələrdə nurdu müəllim.
Çəkdiyi zəhmətin barın görəndə,
Qönçəsi çatılmış güldü müəllim.*

Həyadə müəllim və şair Hacı Həziyevin "Nəsinət" adlı şeiri geniş, əhatəli və bütövdür. Burada şairin dünyasının hər üzünü gördüyü və həyadən çox şey (dəyərlə) götürdüyü özünü olduqca qabarık bürüzə verir. "Nəsihət" in hər bəytində insanlara her zaman, həmişə gərek olan düşüncəli, mənali fikir, nəsihət var. Axi belə nəsihətlərə indiki dəyişən, qarışq zamanda çoxlarının ehtiyacı var. Etiraf edək ki, za-manın çox da düz getməyən axınında bəziləri hara və necə addım at-mağın vacibliyini dərk etmir. Belələrinə üz tutan müəllif haqlı olaraq deyir:

*Yelbeyin, fərsizi çəksələr başa,
Bilin ki, o yerde daş düşər başa.*

Əlavə heç bir sözə ehtiyac yoxdur. Hacı müəllim sözü yerində və lazımi qədər deməyi bacarıır.

... Ömrün 75 ilini arxada qoyan və bu yaşda ilk şeirlər kitabı işq üzü görən Hacı müəllimin sinəsi poeziya lövhələri ilə doludur. İnanı-riq ki, o qəlbinin səsinə səs verərək, şair qələmi ilə yeni-yeni poeziya lövhələri çəkəcək, zamanın telebkar oxucusunu bu poeziya nümu-nələrinə şövq edəcəkdir. Bunları deməyə onun öz üzərinə götürdüyü məsuliyyət və yaradıcılığına kənardan yanaşma hissi ilə baxmaq ba-carığının mövcudluğu imkan verir.

Şair Hacı Həziyevə yeni-yeni yaradıcılıq uğuru arzulayan

Adil Misirli





Kamala Abiyeva

İncinin təbəssümü

FƏRHAD FƏRHADLININ XATIRƏSİNƏ

Mənə elə gelir ki, ötən əsrin 90-ci illərində dünyaya gələnlər fərqli oldular. Bir başqa cür ağladılar dünyaya gələndə. Yaşadığımız ağrıları ana bətnində duydular bəlkə... Bəlkə də o illərin ağrı-acısı var-dı göz yaşlarında...

8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olan Fərhad da fərqliydi. "Uşaqlıqdan fərqliydi, Qarabağ hadsəleriyle bağlı verilişlərə, ya "Fəryad" filmine baxanda çox kədərlənirdi, suallar verirdi. "Ata, niyə ermənilərə heç nə eləmirk? Onlar bizdən çıxdu ki?" - deyə soruşardı. "Darixma, bizim əşərlərə də döyüşəcək, torpaqlarımızı alacaq bir gün" deyirdim. Bilmirdim ki, ürəyində əsgər olmaq, torpaqları azad etmək arzusuya böyükür. 2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olarkən aprel döyüşlərində iştirak etmişdi. Həqiqi hərbi xidmətdən sonra magistr təhsilinə davam etdi, ailə qurdu. İşlədi. Həyatı qaydasında idi. Amma torpaqların işğaldə olması ilə barışmırıldı. Polad Həsimovun ölümü sarsıldı onu. Elə o vaxtdan könülüyü yazılmışdı. Dəyərli oğul idi. Hər yerde hörmet qazanmışdı. Cox sadıq dostları var. Onun şəhid xəberini iş yoldaşları bizdən əvvəl öyrənmişdilər, Füzuliye də onlar getmişdi. Ən böyük arzusu ailəsini də, başqalarını da xoşbəxt görəmək idi. Biliyəm ki, indi ruhu şaddır, çünki Vətəni xoşbəxti. Özüm də o işğal günlərinin ağrısıyla yaşayırımdır. Bizi bu ağrından qurtardı Fərhad kimi oğullar. Bundan sonra qoy hamı fıravən günlər yaşasın." - dedi Birinci Qarabağ savaşının könüllüsü, o illərin bütün ağrıqlarını yaşayan Vüqar Fərhadlı.

Nasreddin Tusi adına 12 nömrəli Sumqayıt şəhər tam orta məktəbinin məzunu olan Fərhad Vüqar oğlu Fərhadlı Azərbaycan Neft və Sənaye Universitetində menecment ixtisası üzrəbakalavr təhsili alır.

Sonra qardaşı Fəridle birlikdə həqiqi hərbi xidmətə yollanır.

"Biz heç ayırmadıq. Həmişə yanındı olub. Beyləqanda N saylı hərbi hissədə də bir yerde xidmət keçmişdik. Mənə qardaş, dost, sirdəş idi. Hər işdə onunla məsləhətləşərdim, bələşərdim. Mənim üçün nümunə şəxsiyyət idi. Elə də yaşıdı. Hər şeyə öz zəhməti ilə nail olmuşdu. Mənim üçün qəhrəman idi, qəhrəman da oldu." - dedi Fərid Fərhadlı.

Həqiqi hərbi xidmətdən sonra Azərbaycan İqtisad Universitetində Biznesin təşkiləvi idarə olunması ixtisası üzrə magistraturaya qəbul olun-

nur. 2020-ci ildə magistr təhsilini başa vurur. Pandemiya dövründə təsadüf etdiyindən diplomu 2022-ci ildə valideynlərinə təqdim olunub. Taleyi bələ acısı da olur. İndi onun xatirə guşəsində heç vaxt görmədiyi magistr diplomu da var...

"21 sentyabr... Səni son gördük. Ürəyimcə görüşmədim sənində. Sanki işə gedilmiş kimi yola saldıq səni. Gələcəksənmiş ki-

Fərhadlı Fərhad Vüqar oğlu
08.12.1993-20.10.2020

mi... Həyatımız elə qaydasında gedidi ki. O qədər yaxşı tamlayırdı ki, bir-birimizi. Saatlarla gözəl söhbatlar edirdik. Biz təkcə ömür-gün yoldaşı deyildik sənində, dost idik axı... Fərhad, sən mənim üçün hər kəsi və hər şeyi əvəz edə bilən idin. Amma indi hər dəfə incinin əlinən tutanda, onu qucaqlayanda sənsiz necə tək qaldığımızı hər saç telimə, damarında axan qana qədər hiss edirəm. Yənizməzdən qədər bizi sevən, dəstək olan insan olsa da, bu yarımlığı, tənhalığı hiss edirəm. Zaman ayaqda durmağı öyrədir, ağrıları azaltır, yaraları sağaltır. Sənsiz çətin yox, çox ağırdır. Səninle birləikdə hər şey bitdi: həyat eşqi, ürekdən gülümşəmə, sevinmə, hər şey... Fərhad, bizi keçmişimizə sürögən etdi, gələcəklə yox, keçmişlə yaşayırıq. Hər şeyə rəğmən men her addimdə səni düşüñürəm, hər qərarında səni nə düşüñəcəyini düşünürəm. Dəyişen təkcə cismənəyimdən olmamandı. Allah mənə sənin qarşına üzüağ çıxmağı nəsib etsin. İndi arzum budur". Bulariseçib-sevdiyi, 2017-ci ildə ailə qurdugu həyat yoldaşı Gülsən xanım yazıb. Oxuyursan, oxuyursan, sevincin qarşısında boynubükük olursan... Sevenlərinə doğmalarına heç nə demək olmur əslində. Ağrı var ki, təselli vermək yersiz görünür.

"24 oktyabr qızının doğum günündə yanında olmayı arzulayırdı. O günü səbərsizliklə gözləyirdi. "Gedə bilməsem də eybi yox, azad olunan torpaqlar da qızımı hediyəyəm". - deyib döyüş yoldaşlarına...

Vətən sevdalı Fərhad tərəddüd etməden 2020-ci il 21 sentyabrda herbi telimlər qatılıb. Müharibənin ilk gündündə azadlıq və ədalət savaşının əsgəri olub.

Şagird, tələbə olanda da, işləyəndə də fərqlənib Fərhad. Savadı, mənəvi dünyası, davranışları, məsuliyyəti ilə fərqlənib. Müəllimlərin, yoldaşlarının sevimli olub. Birincilərden olub. Zəhmətkeş ailədə böyükən Fərhad öz zəhməti ilə nail olub hər şəxə. İş həyatına Gilan holdingdə başlayıb, sonra Kapital bankın Nəzarət departamentində çalışıb. İndi Kapital bankın Sumqayıt filialı da, yaşadığı küçədə Fərhad Fərhadlı adınadır.

"Vətən uğrunda", "Xocəvəndin azad olmasına görə", "Füzulinin azad olmasına görə" medalları ilə təltif olunub.

"Cəbrayıllı, Füzuli, Xocavənd uğrunda döyüslərdən keçdi. O, qəhrəman idi. Sanitar telimcinin məsuliyyəti böyükdü. Cox çətindir yaralıları daşımaq, onlara ilk tibbi yardım göstərmək. Təkcə bir döyüşdə 12-dən artıq yaralı xilas etdi. Bircə an dayanmırı, onları güllə, qəlpə yağışından çıxarırdı. Arada xəstələnmədi, hərətə yüksək idi, döyüşdən çıxa bilərdi, amma getmədi. Sona kimi yanımızda oldu. O həm də bize ruh verirdi, qəlebəyə inandırırdı. Yaralılarda da yaşam inamı yaradırdı. Bunlar çok önemlidir. Oktyabrın 20-də Füzulinin Gecəgözü kəndi uğrunda çətin döyüşlər idi. Fərhad özünü itirmir, həm döyüşür, həm şəhidləri təhlükəsiz yere aparır, yaralılara tibbi yardım göstərirdi. Nə qədər yaralıya kömək etdiyini heç dəqiq deya bilmərik. Onlarla əsgəri xilas edib. Cox qorxmaz idi. Hər oğul elə çətin döyüşdə yaralıları döyüş meydanından çıxara bilməzdi. O bacarırdı. Həmin gün artıq 3 nəfəri xilas etdi. 4-cü yaralının köməyinə çata bilmədi... - belə söylədi döyüş yoldaşı Füzuli Mayilov..."

"Fərhad dünyaya gələndə atası döyüşdəydi. Vüqar atasını iki aylıq olanda itirib, ona görə demişdi ki, oğlum olsa, atamın adını qoynun. Babasının adını ləyaqətlə daşıdı qəhrəman balam. Geyindi, keçindi, quş kimi uçub getdi, elə bil məhəribəyə getmir. O qədər bu günü gözləyirdi. Zəng edəndə də çox rahat, sakit danişardı. O heç vaxt çətinlikdən qorxmazdı, şikayət etməzdı. Son dəfə 19-

da danışdıq. Ürək-dirək verdi, sevincə dedi ki, ana, Qubadlıya gedirik, orda bayraqı özüm qaldıracam. İgid bala böyümüşəm. Nə deyim? Nə deyəcəyimi də bilmirəm. Elə bil bütün sözləri də özü ilə aparıb Fərhad..." - Gülməzin xanımın səsində kədərlər qurur yarışır elə bil.

Yazını yazarkən Fərhadısağlığında qızı ile olan görüntülərini izledim, şəkillərə baxdım. Sevinc yağan gö-



rüntülərdən bütün duyğularım alt-üst oldu...

Bir de sonrakı şəkillər... Müharibənin dəhşəti haqqında əsərdi hər şəkil. Heç bir yazıcının heç vaxt yaza bilmeçəyi bir əsər.

Şəkillərdəki nurlu təbəssümü atası ilə şəkil çəkdirib İnci. İnci də gülümşəyir. Bu təbəssüm qədər hansı silah dağıdır dünyani? Təbəssüm bu qədər ağır olarmı? Bu qədər yaralayarmı inşanı?

Daş üzərindən boylanan atası kimi qırurla dayanıb İnci. Sevincin dərdi göz yaşı da olurmuş... Kim silə bilər ki?

Bu göz yaşyla sərvəti, var-dövləti, gözəlliyi başına bəla olan Azərbaycan illər, əsrlərdi yaşam mücadiləsi edir. Qurbanlar verir. Şəhidlərin ruhu dolaşır hər qarışında.

İncise hələ şəhidliyin nə olduğunu anlırım.

İllər ötəcək, O, atasızlığının kədərini yaşayacaq. Nə qədər gülümşəyəcək, nə qədər gözləri dolacaq, ağlayacaq, bilmirəm... Amma biliyəm ki, o qururlu duruşunu, üzündəki təbəssümü bir gün anlayacaq. Yenə də qururla gülümşəyəcək. Anlayacaq ki, o tariximizə qələba yayan qəhrəmanın övladı, qalib ölkənin vətəndaşıdır.

Bu dövrlərde valideynlər diqqətlə olmalıdır.

1-2 yaş arasında broka mərkəzinin (nitqhərəkət analizatorları) nitq qabığının hissələrinin intensiv inkişaf dövrü olduğundan, hansısa bir amillərdən nitq inkişafının ləngiməsi (ÜNİL), nitq inkişafının geriliyi (ÜNİG) müşahidə oluna bilər".

Loqoped qeyd edib ki, 3 yaşlı uşaqlarda mərkəzi sinir sistemi ilə neyroendokrin və damar tənzimlənməsinin uyğunluğunu nəticəsində kəkələmə, afaziya (formalamaşmış nitqin itməsi) və nitqin inkişafdan qalması müşahidə edilme ehtimalı var:

"**6-7 yaş arası uşaqlarda isə mərkəzi sinir sisteminin yaşla əlaqəli yüklenmələri nəticəsində kəkələmə müşahidə oluna bilər".**

"Sea Breeze"ə tramvay xətti çəkiləcək

Bakıda iki yaşayış sahəsinin - Mehdiabəd və "Sea Breeze"ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

Adalet.az xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev yəvə meruzesində bildirib.

AYNA rəhbəri qeyd edib ki, "Sea Breeze"-dən tramvay xəttini çəkiləcək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:

"Mehdiabəd-Binəqədi istiqamətindən isə metro-nun "28 May" stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sənişinlər xidmət göstərile bilsin".

TikTok neçə ölkədə qadağan olunub?

"Statista" saytının məlumatına görə, dönyanın 19 ölkəsində TikTok-a qadağa qoyulub.

Adalet.az bildirir ki, qeyd edildiyi kimi, bu sıraya 2 kateqoriya ölkələr daxildir.

Birinci kateqoriya TikTok-un yalnız dövlət işçilərinin və dövlət sektorlu işçilərinin smartfonlarına quraşdırılmasının qadağan olunduğu ölkələrdir. Bu kateqoriyaya ABŞ, Kanada, Avstraliya, bir sıra Avropa ölkələri daxildir, ümumilikdə 11 belə dövlət var.

İkinci kateqoriya TikTok-a tam qadağanın tətbiq olunduğu dövlətlərdir.

Bu göz yaşyla sərvəti, var-dövləti, gözəlliyi başına bəla olan Azərbaycan illər, əsrlərdi yaşam mücadiləsi edir. Qurbanlar verir. Şəhidlərin ruhu dolaşır hər qarışında. İncise hələ şəhidliyin nə olduğunu anlırım.

TikTok-a tam qadağanın tətbiq olunduğu digər ölkələr arasında Əfqanistan, İran, İordaniya və s. var.

Bir müddət əvvəl Amerika Birleşmiş Ştatlarının prezidenti Donald Tramp ABŞ-da TikTok sosial şəbəkəsinin bloklanmasının 75 günlük gecikdirməsi haqqında fərman imzalayıb.

Tramp öz sərəncamında baş prokurora əmrin verdiyi gündən 75 gün ərzində sosial şəbəkənin bloklanması ilə bağlı qanunun tətbiqi üçün ABŞ adından heç bir tədbir görməyi tapşırıb.

Trampın sözlərinə görə, bütün bular ona görə lazımdır ki, Ağ Ev TikTok ilə bağlı müvafiq hərəkət kursunu müəyyən edə bilsin.

Loqoped: Nitq inkişafının həssas dövrü

1 yaş yarımdan 3 yaşa qədərdir



"Nitq inkişafının həssas dövrü 1 yaş yarımdan 3 yaşa kimi nəzərdə tutulur".

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Saqlam radio"da loqoped Aygün Ələkbərova açıqlayıb.

Onun sözlərinə görə, bir ailədə böyükən uşaqlar belə eyni olmurlar və hər bir uşaq individualdır:

"1,5-3 yaş arası olan uşaqlarda şəhəri nitqin qarvanılması və lügət ehtiyatının artırılma dövrü hesab edilir. Bu yaşda uşaqlar xarici dilləri öyrə-

rin simvolik təyinatı ilə tanış olmaq və yazıya hazırlaşmaq üçün ən əlverişlidir.

Şüurlu nitq və öz fikirlərini başa düşmə, ifadə etmə inkişaf edir".

A.Ələkbərova bildirib ki, sağlam mərkəzi sinir sistemi nitq aparatının inkişafı və formalamaşmasında mühüm rol oynayır:

"Bundan başqa, uşaq üçün ailə üzvləri arasında sevgi, qayğı mühitiinin yaradılması vacib amillərdən biri hesab olunur. Nitq inkişafının kritik dövrləri də mövcuddur.



Xuraman Hüseyin

"Savaş-son savaş" olanda...

(Şəmistan Əlizamanının yaradıcılığı haqqında)

"Torpaq, əgər uğrunda olan varsa, vətəndir" sözləri Qarabağ işgal olunduqda və azadlığına qovuşduqda bir daha öz təsdiqini tapdı. Uğrunda canlarıni fədə edən qəhrəman övladlarının sayesində yurdumuz vətən adını qazanıb. Vətənimizə sevgimiz həm də ona həsr edilən poetik nümunələrlə, müsiqilərlə yaranıb, formalılaş. Vətənpərvərlik mahnilarını sevərək, oxuyaraq döyüşə gedən əsgərlərimizdən nə qədər danışsaq, azdır. Hərbi xidmətdə belə müsiqilər onlara xüsusi ruh yüksəkliyi bəxş edir, görən, dinləyən hər kəsə vətənin nə demək olduğunu bir daha göstərir.

Xain qonşularımızın torpaqlarımızı elimzdən almaq üçün savaşa başladığı zamandan onun səsi hər kəsə vətənin nə demək olduğunu xatırlatdı. O səs sahibinin ifa etdiyi mahniların müsiqisi, sözləri qanımıza işlədi, ruhumuza hopdu. Əsgərlərə üz tutub "Əsgər, vətən emanəti, yurd emanəti" deyərək vətəni onlara etibar etdi. Vətəni qorumağın sözlərdə, notlarda eskizini ruhu, səsi ile çizdi. "İgid əsgər, möhkəm dayan" dedi. O, ifa etdi, iigid oğullar da vətəni qorumaq üçün ölümdən belə qorxmayaq şəhidlik adını özlərinə şərəf bildilər, mənfur düşmənlər döyüşməkdən qorxmışdır, onun üstüne yeridilər. "Oldü var, döndü yoxdu" dedilər. Xalqımızın sinəsinə çalın-çarpaz Qarabağ dərdi, yurd həsrəti çəkilən günlərdən onun ifa etdiyi vətən sevgili, yurd nisgilli mahnilar əli silah tutanları torpağı qorumağa çağırıldı. Budur, vaxt gəldi, vədə yetişdi, Vətənimizin işgal olunmuş torpaqları iigid əsgər və zabitlərin, Ali Baş Komandan İlham Əliyevin sayesində düşmən pəncəsindən xilas oldu.

Xalqın dərdindən deyən sözər, birliyini isteyən müsiqilər

O mahniları, şeirləri xalqımıza sevdiren həmin sesin sahibi Şəmistan Əlizamanlı fəaliyyətinə hərbi diktör kimi başlayır. O zaman səs tembrine görə onu Ümmüttifaq radiosunun diktöru SSRİ Nazirləri Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktöru Yuri Levitanla müqayisə edirdilər. Torpağımız xain qonşularımız ermənilər tərəfindən işgal olunduqdan sonra hərbi-vətənpərvərlik mahnilarına ehtiyac yaradı. Elə bir zaman gelmişdi ki, vətənə, yurda bağlı xalqımızın vətənpərvərlik hissələrini oyatmaq, onu torpağı qorumağa səsləmek bu işğalın qarşısını almaq üçün mühüm vasitəyə çevrilmişdi. Həmin vaxt Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mahnilarını ifa etməyə başlayır. Onun ifa etdiyi mahnilar çox sevir, hər kəsi, xüsusən gəncləri vətəni qorumağa səsləyir...

Vətən sevgisinin notlara, sözlərə də həkk olunduğu entuziamla sözünü demiş Şəmistan Əlizamanının ifa etdiyi mahniların sözlerinin bədii estetik dəyərinə de diqqət yetirdikdə görürük ki, o sözlərin müellifləri qədər o da həmin mahnilara ruhi bağlılıq nümayiş etdirib, onları yaşadıb, yaşatmaqdadır, həmişə də yaşadacaq. Sözləri və müsiqisi Şəhin Musaoğluna məxsus olan hərbi-vətənpərvərlik mahniları bu gün də hərbi hissələrde seviliyər ifa edilir. Onların araya-ərsəyə gətirdiyi vətənpərvərliyi ifadə edən bütün mahnilarda vətənə, torpağa, xalqa sevgi duyulur.

O, müsahibələrində cəbhədə görükələrinin, yaşadıqlarının hamisini öz səsində yaşatdığını-bunların onun səsinə hopduğunu da deyir. Məharibənin içinde olmağın, heqiqətən də barət qoxusunu udmağın insanın varlığına da hopmasından danışan Şəmistan Əlizamanlı bunun mütləq özünü nə vaxtsa bürüze verdiyindən də söz açaraq ifa etdiyi mahniların təsiri olmasına səbəbi məharibədə görür. O, məharibəni görməsəydi, yaşamasayıdı, oxuduğu mahniların bu qədər təsiri alınmayağı deyir.

Bunu xasiyyətə edalətsizliyə döyümsüz, həmişə haqqın qalib gəlməsini istəməsi ilə əlaqələndirən Ş. Əlizamanlı həm də çox kövrək adam olduğunu bildirir. O, yaddaşlarda qorunub saxlanmasının səbəbinin xalqın dərdini ifa etdiyi mahniların mətnlərində yaşatması olduğunu deyir. O, bu mahnilarla, onların sözləri ilə xalqın dərdini ifadə edir, müsiqisi ilə birge düşmən üzərində qələbəyə səsləyirdi. "Vətənpərvərlik vətəni, milləti düşünməkdir, vətənin dərdində biganə qalmamaq, bir təessübkeşlik hissidi. Bu hiss her adamda var. Sadece, birində güclü, digərində isə zəifdir.



Mənə gelince isə, vətənpərvərlik mənim qanımda var", -deyir Şəmistan Əlizamanlı. O, bu səsi həmişə qorumağa çağışdırı da bildirir. Ş. Əlizamanlı reklamlarda sesindən istifadə etmək üçün çox müraciətlər alsa da razılaşmayıb. Müsahibələrinin birində bu haqda da danışaraq həmin verilişin xarakterinin ona uyğun olmadığını və buna görə imtiha etdiyindən də söz açır. Və bu səsi hara gəldi xərcəməyəcəyini, onun ancaq vətənpərvərliye həsr olunacağına düşünür...

Şəmistan Əlizamanının ifa etdiyi bütün mahnilarda vətənə məhəbbət duyulur, o hissələr yaşarı. Onun ifa etdiyi və xüsusən gənc nəsili sevdiren hərbi-vətənpərvərlik mahnilardan ruhumuzu, hissələrimizi vətən sevgisinə kökləyen "Əsgər marşı", And içirik", Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən emanəti", "Önce vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Şiravi Əhməd", "Çırpinirdi Qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum" və s. mahniları misal göstərə bilərik.

"Cənab leytenant" in xoş mündəli sabahdan payı...

Şahin Musaoğlunun yazdığı və Şəmistan Əlizamanının ifası ilə dinləyici sevgisi qazanan mahniların sözlerinə bir az nəzər yetirək. "Cənab leytenant" da oxuyuruq:

*Barit qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar?
Səndən təsəlli bir zabit munduri,
Bir cüt ulduzlu, aylı poqonlar.
Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş mündəli bir savaşdan
Pay ver mənə, leytenant.
O gün gələcək, qəm yemə, qəm yemə,
O vaxt döñəcək, qəm yemə, qəm yemə.
Hələ yad əldədir yurdumuz, yuvamız,
Bitib, tükənməyib bu qan davamız.
Hay ver mənə leytenant, leytenant,
Xoş mündəli sabahdan pay ver mənə.
Qisas, son qisas, bitməyib, bitməyib,
Savaş, son savaş, bitməyib, bitməyib.
Şənger yanındakı çatdırığın ocağıñ
Odu, hənitisi hələ keçməyib.
Hay ver mənə...*

Bütün mahnilarda və xalqın dərdini, ağrı-acısını, həbələ sevgisini ifadə edən poetik lövhələrdə vətənə, torpağa, xalqa məhəbbəti hissi edirik...

Vətən sevgimiz Qarabağımızı özümüze qaytarı. "Savaş son savaş" idi və bitdi!. Nəhayət, o gün gəldi-Böyük Qayıdış xoşbəxtliyini yaşadıq! Bu xoşbəxtliyi yaşamağımızda səsi ilə vətənə sevgimizi oyadılanlardan biri də Şəmistan Əlizamanlı oldu. Heyatının ən şərəflə günərlərin ordu ilə bağlı olduğunu deyən Ş. Əlizamanlı ifa etdiyi mahniların ister milli ordu, ister daxili qoşunlar, istərse də sərhəd qoşunlarında ifa edildiyini bildirir. O mahniların müharibədən doğduğunu, o zaman yarandığını deyən Şəmistan Əlizamanlı xalqımızın istedadı və potensialının böyük olduğunu da söz açaraq bu mövzunu həmişə yaşıdadığını bildirir. Bir zamanlar səsinin təsirindən də danışan Ş. Əlizamanlı o səsi hara gəldi istifadə etməyə ixiyarının olmadığını bildirmiştir. Həmin səsin təsirindən minlərlə könlükün müharibəyə getməsindən də danışan Şəmistan Əlizamanlı bu səsin arxasında minlərlə şəhidin, yaralının və Qarabağ qazisinin olduğunu deməşdi. Onun rəhbərlik etdiyi Vətənpərvərliyin Təbliğine Dəstək İctimai Birliyi də həmişə bu istiqamətdə işlər görüb, necə lazımdırsa, təhlükət aparıb. Bunu onun ifa etdiyi mahnilara münasibətdə də görmək olur...

Kədərdən nikbinliyə

Əhməd Cavadın 1914-cü ildə Gəncədə yazdığı "Çırpinirdi Qara dəniz" şeirinə Üzeyir Hacıbəyli 1916-ci ildə müsiqi bəstəleyir və onu Nuru Paşanın komandanlığında Qafqaz İsləm Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına həsr edir. "Çırpinirdi Qara dəniz" şeiri Əhməd Cavadın ikinci kitabı "Dalgā"da da çap olunur. Şəmistan Əlizamanının və Azərinin ifa etdiyi müniyyət onu ərsəyə getirən şair, bəstəkar kimi ifaçıların da sevgisinin sonsuz olduğunu görürük. "Çırpinirdi Qara dəniz", "Yol ver türkün bayraqına" kimi mahniları ifa edən Şəmistan Əlizamanının bütün vətənpərvərlik mahnilarının sözlerində Füzuli, Nəsimi, Mövlane, Cələləddin Rumi, Yunis Əmrə, Aşıq Veysəl kimi şairlərin sufizm nəfəsi hiss olunur. O ifaların sözlərini oxuduqda, müsiqilərinin duydugda və Ş. Əlizamanının bunları ifa etdiyini gördükde sufizmin sanki onun da ruhuna, yaradıcılığına hopduğunun şahidi olurq. Sufizmin təkamülündə, bədii ədəbiyyatın poetikasının inkişafında fəlsəfi məzmun axtarışını Şəmistan Əlizamanının ifa etdiyi mahniların mətnlərindən və bilavasitə bu mətnlərə səsi ilə verdiyi nəfəsədə hiss edirik. Həmin şairlərin yaradıcılığında sufi metafizikası, poetik dünyalarının yüksək estetik təsir qüvvəsi onun müsiqi zövqü, duymu ilə harmoniya yaradaraq dinleyici sevgisi qazanmasına vəsiyyət oldu. Vaxtılı bestəkar Siyavuş kəriminin ona dediyi "Sən çox hündürdən oxuma, sənin səsin sine səsidir" sözlerini nəzərə alan Ş. Əlizamanının səsinin ağırlığı onun tempi azaltmasına rəvac verdi. O, bundan sonra ifa etdiyi mahniların belə uğurlu alındığını deyir.

Aktöyrlük sənətindən hərbi diktorluğa keçən Şəmistan Əlizamanlı vətənin dərdinin hamimizin dərdi olmasından danışarkən vaxtılı oxumaq üçün ona verilən mətnlərin qurulması, rəsmi mətnlər olduğuna görə onlara nəfəs verdiyini, onları xalqın diline yaxınlaşdırduğunu deyir. Uyğunluq gördüyündə onları bir az yoxlaşdırır, kədəri azaldıb nikbinliyə çıxıldır.

Kədərdən sonra gələn nikbinliyin nəticəsi id ki, sonda torpaqlarımız işğaldan, düşmən tapdağından azad edildi və biz Zəfər Günü sevinci ilə yaşıadiq. Bu günü qazanmağımıza səbəb olanlardan biri də vətənə sevgisini səsi ilə, ifa etdiyi mahnilarla təbliğ edən Şəmistan Əlizamanlı oldu...

MEDİA: "Bu, Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir"

"Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin "deep-fake" texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xarici İşlər Nazirliyi adından "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti eks etdirməyən, feyk məlumat yayılıb".

Adalet.az xəber verir ki, bu barədə Medianın inkişafı Agentliyinin açıqlamasında bildirilib.

"Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı eks etdirməyən bu saxta məlumatlar mərkəzələşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiği məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi sayılı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işləşdirir. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi sayılı və sosial media hesablarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fealları bir daha bu kimi hallara qarşı her zaman prinsipial mövqə nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiye Silahlı Qüvvələrinin 6-cı Korpus komandanlığı və Birleşmiş Xüsusi Təyinatlı Əməliyyat Qrupunun ölkənin cənubundakı Kilis vilayətində yerləşdiyi əraziyə baş çəkiblər.

Adalet.az xəber verir ki, bu barədə Türkiye Milli Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan nümayəndə heyəti Türkiye ordusunun Suriya ilə sərhəddəki postlarından birində de olub. S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə Türkiye ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiye Silahlı Qüvvələrinin təcrübəsindən danışır.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

"Qırmızı Kitab" a düşən çöl quşlarını ovlayanlar tutuldu

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.

Bu barədə Adalet.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, su polislərinin sərhədçilərle birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadıqoğlu saxlanılıblar. Yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı "Qırmızı Kitab" a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürürlüb.

Araşdırıcılar zamanı həmin şəxslərin ovçuluq biletlerinin olmadığından da müəyyən edilib. Faktla bağlı araşdırıcılar davam etdirilir.

Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümün başlanmasına ilə əlqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüffatlarının sahələrində istifadə edilməlidir.

Ötən ayda istəyən şəxslərə ovlanmasına icaze verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlar tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sənətar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır.

Öv qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Asim Yadigarın ömrür nəşrləri

Əslində biz hər birimiz təkcə Allah bən-dəsi kimi var olmuruq, həm də bu var olmanın içərisində özəl bir ömür yaşayıraq. Ele bir ömür ki, onun hər bir anı, hər bir cizgisi bize aiddir. Ola bilsin ki, hansısa nüans, hansısa məqam kiminsə ömrü ilə oxşar olsun, kiminsə qismətli, alın yazısı ilə toqqusun. Amma bütün hallarda hər kəsin öz ömrü var ve hər kəs də o ömrü bir məktub kimi, bir hekayə kimi, bir nağıl kimi, lap elə şeir kimi özü yazar.

Bu mənada mənim ömrə yolumda SÖZün yeri çox uca olub. Ona görə də gözüm həmişə Sözlə xatarıb, Sözlə görüb, Sözlə tapıb. Tapdığım həmin sözlerin özü kimi o sözü çatdırınan da, yaradınan da, yazıya köçürən in də özü həmişə mənim üçün maraqlı olub. Bu səbəbdən onların özünü də axtarmışam və tapmışam.

Bu gün həyatında çox önəmli yeri olan və ele ömründə bir dayaq nöqtəsi kimi iz bura-xan həmin söz sahiblərindən biri də Asim Yadigardi. Heyat bizi sözə qarşılaşdırır, sözle tanış edib. Bir-birimizin sözündən sonra bir-birimizi tanımışq. Ona görə də sözümüz düz gəlib, sözümüz bir-birine mehir salıb, bir-biri ilə ürfət bağlayıb. Və bir də baxıb görmüşəm ki, bu ömrün dəyərli, ağır çəkili, özü kimi sözü də bütöv olan bir Asim Yadigar var. Və mən də ona qardaş deməyi özümə şəref bili-rəm.

Ele indi əlimdə tutub verəqlədiyim "Bir ömrün nəğməsi" kitabı da Asim Yadigarın mənə hədiyyə etdiyi kitablarından biridir. Mən kitab-xanamdan bu kitabı ona görə götürdüm ki

Xeyli vaxtdır ki, yaşanan ömrün mənə cəlalarları barəsində düşünürəm. Bu ömrürə nəyi, necə etdiyimi və yaxud etmediyimi, elecə də edə bilmədiyimi düşündürkə, həm də bu düşündüklerime ipuçları xatarırdım. Həmin anda diqqətimi Asim Yadigarın kitabının adı çəkdim. Və mən də tərəddüd etdəm götürdüm həmin kitabı. Əvvəldən de gözdən keçirdiyim, hətta barəsində metbuatda fikir söylədiyim bu kitabı dərəcədə oxudum. Və gördüm ki, Asim Yadigar bu kitabda yaşadığını ömrün nəğmələrini sıralayıb. Bu nəğmələr əslində təkcə onun özüne aid deyil və özüne aid olanların içərisində də bizim də payımız var. Çünkü

yaşanan gerçəlik özü-özlüyündə her kəsə nəyisə xatırladır, nəyisə andırır. Bax onda sən də, elə mənim özüm də Asim Yadigarın nəğmələrinin içərisində öz izimizi xatarır və təpi-riq. Çünkü:

"Sənsiz yaşamaram" - demişdin mənə,
"Sənsiz yaşamaram" - sözə bax, Allah!
Mənsiz yaşamadan - inandım buna,
Sinəmi yandıran közə bax, Allah!

O hansı qüvvəydi dodaqlarından
İlahi bir səsi uçurdu belə.
Sənsizəm, dediyin bir kəlmə sözün
Odunda qovrulub, yanıram hələ.

Yoxluğun ruhumu saldı zəlzələ,
Könül sarayı da dağıldı, gülüm.
Demişdin bu sevgi bir nağıl olar,
Doğrudan bir şirin nağlı, gülüm.

Bu da bir nağlı, nağıl deyirəm,
Sən adda bir məlek vardı cahanda.
Sən uğub gedəli gidi dünyadan
Qəlbimə, ruhumu, dardı cahan da.

Nə qədər alışım, yanım gizləcə,
Dərdimi deməye dərddəşim hanı?
Ağlaya bilmədim ölen sevgimə,
Ağlaya bildimsə - göz yaşım hanı?

Bu şeiri oxuduqca nakam sevgiləri, bizi unudanları və yaxud bizi atıb gedənləri xatırlamamaq mümkün deyil. Çünkü misralar adamın ruhuna işleyir, yaddaşını silkələyir və bir xatire kitabı verəq-vəraq çevirir, bir kino lenti gəlib keçir göz öñündən. Özün də bilmədən təkcə tamaşaçı yox, həm də iştirakçı kimi bu sevgi üçün içinde ağlayısan, içinde göz yaşları axıdısan və hardasa bu nəğmənin sənin də yaştanının bənzəri, müəyyən mənada da bir hissəsi olduğuna inanırsan. Ele bu yerdə də söz yaratmaqın, o yaradılan sözün də ömrün nəğməsi olduğunu təsdiq etmek çox asanlaşır. Necə deyərlər, bir piçılı kimi dodağından qopur.

Ötən hər zaman kəsiyi özü ilə çox şeyləri alıb aparır. O bizdən alınan və çox vaxtı da qarşılığı verilməyən nəsnələrin sırasında tebii

ki, ömrün öz yeri var. Yəni demək istəyirəm ki, dar mənada düşünəndə, zaman elə ömür deməkdir - mənim üçün, sənin üçün, hər birimiz üçün! Bu isə bizdən həmin zamana həpdürdüğümüz və yaxud da zamanın bize köçürüdüyü, ömrümüzə həkk etdiyi hər şeyi görməyi, duymağı bacarmalıq. Etinəsizlik, biganəlik ömrün ən böyük düşmənidir. Onu kəsen, onu doğrayan xəncərdi. Ona görə də



bilməliyik ki, nəyi yaşayıraq və necə yaşayıraq. Çünkü bu ömrürə əbədi olan bir cə və YAL-NIZ SEVGİDİR! Ona da bigane qalandə Asim Yadigarın dediyi, daha doğrusu yazdığı nəğmə öz təsdiqini tapacaq. Həmin nəğməni misralanmış piçiltillərinə diqqət yetirək:

Ömrüm-günüm tərsə düşür, çəş düşür,
Yollarıma qaya çıxır, daş düşür.
Gözlərimdən dünya boyda yaş düşür,
Deyirən ki, ay qəlbim parası,
Kəsiləcək bu zənglərin arası.

Ömrü-günü verdik yelə, bilmədik,
Neçə dəfə düşdük selə bilmədik,
Qoşa yanıb, qoşa öle bilmədik.
Qəlbimizdə bir sevginin yarası,
Kəsiləcək bu zənglərin arası?

Məhəbbətdən qala qurduq, nə olsun?
Sədaqətdən qala qurduq, nə olsun?
Lap nifrətdən qala qurduq, nə olsun?
Heç sizləma, heç ağlama, qadası,
Kəsiləcək bu zənglərin arası.

Bölüm-bölüm, tika-tika üreyim,
Öz dərdini çətin çəkə üreyim.
Bəlkə təzə sevgi əkə üreyim?
Loğman gələ, deyə nədir çaresi,
Kəsiləcək bu zənglərin arası.

Dərdim məndən, mən dərdimdən ucayam,
Sevgi məndən, mən sevgimdən qocayam,
İki sahil arasında bir çayam
Sinəm ola sənə körpü qadası,
Kəsiləcək bu zənglərin arası.

Saqqız kimi çeynayirlər sözləri,
Buz altından yeridirlər közləri,
Qoşa görmək istəmirələr bizləri,
Bu sevginin nə toyu var, nə yası,
Kəsiləcək bu zənglərin arası.

Hər ocaqda köz olaram, qadası,
Hər dodaqda söz olaram, qadası,
Ateş ollam, buz olmaram, qadası,
Üçüləmən könlümən dünəysi,
Kəsiləmən bu zənglərin arası.

Yəqin ki, şeiri oxuyub, lap sonuncu misra-qədər öz sevgi həyatınızı, xəyallarınızı, xatırlarınızın təzələdiniz. Amma mən bunu xüsusi vurğulamalıyam ki, sonuncu misra içindən bir qıçılıcm kimi gəldi keçdi. Çünkü o misra ümidi işartisi, dua, istek ifadə olunubdur. Asim Yadigar o misra ilə şeirin möhrünü vurub, nəğmənin əbədi olmasını, daha doğrusu, sevginin yaşamaq haqqını diqqətə çatdırıb və deyib ki, kəsiləcək bu zənglər. Əger bir şair bu zənglərin kəsiləcək olmasını istəmir. Axi o zənglər sənədir. Və deməli həm də o zənglərin cavabı səndən mənədir! Onda gel ikimiz də qoşulaq Asim Yadigara. İkimiz de birlikde deyək ki:

- KƏSİLMƏSİN O ZƏNGLƏRİN ARASI!

Mən əlimdə tutduğum "Bir ömrün nəğməsi"ni Size yaşadığınız ömrün nəğmələrini unutmamaq, onu yaşatmaq, tər saxlamaq üçün təqdim etdim. Bu, bir növü yaddaşa bir mesaj idir, çağırış idir. İndi özünüz necə qəbul edəcəksiz bilmirəm, amma mən çox istədim ki, ömrə zaman kəsiyi olmaq baxımdan hansı ölçüdə olur olsun, təki mənalı, düşündürən və yaşadan olsun.

Mənə bunun da bircə yolu var. O yol da sevgidən keçir. Əger ömrə sevgi hopdura bildinse, o həm yaşadacaq, həm də onun öz nəğmələri olacaqdır. Asim Yadigarın ömrə nəğmələri kimi.

Əbülfət Mədətoğlu



Rəna Məmmədova
AMEA-nın müxbir-üzvü,
professor,
Sənətsüaslıq elmləri doktoru

Azərbaycan Respublikasının Xalq artisti, professor, AMEA-nın müxbir-üzvü, UNESCO-nun "Sühl artisti, "Şərət" və "Şöhrət" ordenləri laureati Azərbaycan Bestəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə müasir Azərbaycan müsəfi mədəniyyətini dünya məqyasında təmsil edən ən məşhur simalarndan biridir. Onun yaradıcılığı, son dərəcə orijinal əsərləri haqqında dönyanın ən nüfuzlu musiqiçiləri, təqdimatçıları öz dərin fikirlərini söyləmişlər. Bestəkarın əsərləri dünən ən mötəbər musiqi festivallarında, xarici ifaçılar tərəfindən, ən möhtəşəm konsert salonlarında və teatr səhnələrində səsləndirilmişdir.

Firəngiz xanım Əlizadə isə 1974-cü ildən Azərbaycan Bestəkarlar İttifaqının üzvü, 1979-cu ildən onun idarə heyətinin katibi (qeyd edim ki, bütün Sovet İttifaqında onun gənə katibi idi), 2007-ci ildən isə sədri seçilmişdir. Sonraki seçkilərdə də (2012, ...) iki dəfə Firəngiz xanım İttifaqın sədri seçilmişdir. Bu, bir daha həmkarlarının ona göstərdiyi etimadi təsdiq edir. Firəngiz xanımın bu günədək Bestəkarlar İttifaqına uğurla rəhbərlik etməsinin sebəbi öz fealiyyətində korifeylərimizin ənələrini davam et-

Qara Qarayev bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi

həm ifaçı, həm də musiqişunas kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmaqla yanaşı, həm də ictiyai fealiyyətinə görə də şöhrət tapmışdır. Belə ki, 2007-ci ildən əldən Azərbaycan Bestəkarlar İttifaqına sədri seçdir. Həmin İttifaqın tərəfdən təcavüz edən ənənəvi tituldan bugündənək onun titanik eməyi sayesində, demək olar ki, bu yaradıcılıq birliliyi bir çox bestəkar və musiqişunas üçün doğma ocağa çevrilmişdir. Bildiyimiz kimi, Azərbaycan Bestəkarlar İttifaqı - mədəniyyət sahəsində müxtəlif nesillərdən olan yaradıcı insanları birləşdirən vacib bir sistemdir. Burada ənənələrin varişiliyi və geleceyə irəliləmə esas məqsəd daşıyır. Tesadüfi deyil ki, belə bir yaradıcı birliliyin başında öz dövrünü təmsil edən dahi insanlar durmuşdur: Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Aqşin Əlizadə...

Firəngiz xanım Əlizadə isə 1974-cü ildən Azərbaycan Bestəkarlar İttifaqının üzvü, 1979-cu ildən onun idarə heyətinin katibi (qeyd edim ki, bütün Sovet İttifaqında onun gənə katibi idi), 2007-ci ildən isə sədri seçilmişdir. Sonraki seçkilərdə də (2012, ...) iki dəfə Firəngiz xanım İttifaqın sədri seçilmişdir. Bu, bir daha həmkarlarının ona göstərdiyi etimadi təsdiq edir. Firəngiz xanımın bu günədək Bestəkarlar İttifaqına uğurla rəhbərlik etməsinin sebəbi öz fealiyyətində korifeylərimizin ənələrini davam et-

dirməsi olmuşdur. Xüsusi olaraq, Üzeyir Hacıbəyli dühəsi verdiyi yüksək qiymət ona öz işində dəha müsəliyyəti və vicedanlı olmaq məcbur edir. F.Əlizadə öz seçdiyi yolu inamla davam etdirir. Azərbaycan musiqi həyatında baş verən her hənsi dəyişikliklərə baxmayıaraq, F.Əlizadənin daşıdığı əsas missiya - Azərbaycan akademik musiqiinin populärliyinə tərtibat qoymaqdır. Məhz Qara Qarayev bestəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Firəngiz xanım Əlizadənin Azərbaycan Bestəkarlar İttifaqına sədri müddətində bu qocaman yaradıcılıq birliliyinin həyatında eləmetdar hadisələr baş vermişdir. İlk önce, qeyd edək ki, məhz Firəngiz xanım İttifaqa sədri seçildikdən sonra 1964-cü ildən 1991-ci ildək İttifaqın istifadəsində olan və şəhərin mərkəzində yerləşən gözləbiniyanın yenidən özüne qaytarılması məsəlesi müsbət həllini tapmış və bu qədim tarixi bina əsası təmirdən, yenidenqurma işlərindən sonra yenidən musiqiçilərin ixtiyarına verilmişdir. Məhz Firəngiz Əlizadənin sədriyətində Bestəkarlar İttifaqı məqsədi daşıyır. Gənc musiqiçilərin yaradıcılığının işçiləndirilməsi F.Əlizadənin daima diqqət mərkəzindədir.

Bestəkarlar İttifaqının yubiley ilə çərçivəsində həyata keçirdiyi dəha bir eləmetdar hadisə - "Azərbaycan Bestəkarlar İttifaqı-90" yubileyi medallının təsis edilməsi idi. İttifaqın qocaman üzvlərindən - Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova, professor İmruz Əfəndiyeva və Həcər Babayeva ilə yanaşı, mən də yubiley medalı ilə təltif olunduguma görə qurur hissə keçirirəm.

Bütün bu sadalananlar Firəngiz Əlizadənin sədriyətində Bestəkarlar İttifaqının əldə etdiyi nailiyətlərdəndir.

festival, plenum, konsert və digər tədbirlərin keçirilməsi onlara olan inamı və etimədi nümayiş etdirir. Firəngiz xanımın sədriyətində, yeni 2007-ci ildən etibarən gənclərin musiqi yaradıcılığına həsr olunmuş çox sayıda plenular, konsertlər və digər tədbirlər keçirilmişdir. Ona fealiyyətinin qiymətəndirilmesi təqəüd və mükaflatların verilməsi ilə müyyənəşir ki, bu da gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsidir. Məhz belə qayğıkeş münasibət nəticəsində peşəkarçasına yazılış esərlərin yaranması mümkünlaşır. Keçən il Azərbaycan Bestəkarlar İttifaqının 90 illik yubileyi təntənəli şəkilde qeyd olunmuşdur. Bununla bağlı geniş tədbirlər planı həyata keçirilmişdir. Yubiley tədbirləri Azərbaycanın Bakı, Gəncə, Şəki, Şuşa şəhərlərindən əlavə, Almanıyanın Berlin şəhərində də keçirilərək Azərbaycan bestəkarlıq məktəbinin müasir vəziyyəti haqqında geniş təsəvvür yaratılmışdır.

Bestəkarlar İttifaqının yubiley ilə çərçivəsində həyata keçirdiyi dəha bir eləmetdar hadisə - "Azərbaycan Bestəkarlar İttifaqı-90" yubileyi medallının təsis edilməsi idi. İttifaqın qocaman üzvlərindən - Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, akademik Zemfira Səfərova, professor İmruz Əfəndiyeva və Həcər Babayeva ilə yanaşı, mən də yubiley medalı ilə təltif olunduguma görə qurur hissə keçirirəm.

Bütün bu sadalananlar Firəngiz Əlizadənin sədriyətində Bestəkarlar İttifaqının əldə etdiyi nailiyətlərdəndir.



VAQİF YUSİFLİ

FÜZULİ SEVGİSİ

(“Unudulmazlar” silsiləsindən)

Bəzi dostlarım, tanışlarım və məni şəxsən tanınmayanlar televiziya verilişlərində (vaxtılı “Məclisi-üns”də) Füzulinin qəzəllərini ezbər söyləyəndə ya onun hansı beytinə bildiyim dərəcədə şərh tələyəndə elə zənn edirlər ki, mən füzulişunasam. Mən Füzulini şeirimizin alahi hesab edirəm, hər dəfə poeyyadan, ya bir müasir şeirimizin bir yazı qələmə alanda sanki Füzuli bir müəllim kimi durur başşının üstündə, mən də o müasir şairin şeirlərində “Füzulidən bir dad, bir duz” axtarıram. Amma mən Füzuli heyranı olsam da, füzulişunas deyiləm. Azərbaycanda böyük füzulişunaslar olub: F.B.Köçərli, Həmid.Arası, Mir Cəlal, Mirzəağa, Quluzadə, Əkrem Cəfər, Əli Fəhmi, Fuad Qasızməzadə, Samet Əlizadə, Rəfaail Hüseynov, Sabir Əliyev, Hacı Mail, Hacı Ələmdar.. indi da Gülsən Əliyeva Kəngərli, Teymur Kerimli, Kamil Vəliyev, Lala Əlizadə.

Mənim dahi Füzuli dünyasıyla ilk tanışlığım hadnan, nə zaman başlayıb? Mənim Füzuliye sevgim onu az da olsa duyduğum, dərk etdiyim andan başladı, nə gizlədim, bu yolda füzulişunas Sabir Əliyev (1936-2007) mənə müəllim oldu. Sabir müəllimi taniyana qədər hemişə fikirləşirdim ki, görəsən müasir dövrde Əli Fəhmidən, Əkrem Cəfərdən sonra Azərbaycanda Füzuli sözünü dərk edən neçə söz xırıdır var? Daha bir-iki nəfərin adını çəkə bilirdim, Universitetdə mənim müəllim olmuş Samet Əlizadənin və Hacı Mailin. Amma Sabir müəllimlə şəxsi tanışlıqdan və onun Füzuli ilə bağlı tədqiqatlarını oxuyandan sonra təsəvvürüm genişləndi. Bizim ilk tanışlığımız isə belə başlandı: Yadımsdadır kui, gözəl şairimiz, hamimizin dosto Xəlil Rza yanında bir kişi “Azərbaycan”a gəlməşdi. Xəlil Rza o kişini redaksiya əməkdaşlarına təqdim etdi, bu-professor Sabir Əliyevdir-füzulişunas alım, Gəncə Universitetinin müəllimi. Sonra üzünü o zamanki baş redaktoromuz Əkrem Əylisliyə tutub dedi ki, mənim şeirlərimi qoynıq bir qırğına, onları götürüb gedə də bilirom, amma bu kişinin yazısını çap eləyin. Mən tənqid şəbəsinin müdürü kimi yazı ile tanış oldum. “Söhbətlə-əsmər” niyə Füzulinin deyildir? məqaləsi sırf polemika üzərində qurulmuşdu. Sabir müəllim sübut edirdi ki, “Söhbətlə-əsmər”in Füzulinin əseri kimi təhlil olunması yanlışdır, bu əser Füzuli külliyyatının toplandığı heç bir əlyazmada müşahidə olunmamışdır, yalnız Əmin AVbid “Maarif və mədeniyyət” jurnalının 1926-ci il, 12-ci nömrəsində belə bir poemanın varlığı haqqında elm aləminə məlumat vermişdir. Ən əsası isə odur ki, bir çox türk alimləri də bu poemada Füzuli yaradıcılığına xas olmayan sənət qüsurları müşahidə etmişlər. Sabir Əliyev də bu mövqedən çıxış edib əsərdə vəzn, qafıya, dil, ifadə, üslub və digər qüsurları nəzəre çarpardı. Əlbəttə, bu məqaləni birbaşa jurnal sahifələrinə çıxarmaq mümkün deyildi, ona görə də biz onu görkəmli alim-mətnşunas Əziz Mirehmədova rəye göndərdik. Bir həftədən sonra Əziz müəllim rəyini yox, bu yazıya cavab olaraq qələmə aldığı “Söhbətlə-əsmər Füzulinindir” məqaləsini redaksiyaya gətirdi. Əziz müəllim də tutarlı dəlillərlə sübut edirdi ki, Füzulinin bu poeması heç kimin deyil, məhz Füzulinindir. Hər iki məqale “Azərbaycan” jurnalının 1987-ci il iyul nömrəsində çap olundu. Təbii ki, bu mövzu əks-səda doğurdu, Sabir müəllimə inananlar az olmadı.

Bundan sonra Sabir Əliyevin jurnalımızda Füzuli ilə bağlı digər məqalələri işləş üzü gördü (“Füzulinin Leyli”, “Füzulinin bir sözü”, “Bircə sözün xətası, yaxud Füzulinin dedikləri və demədkləri” və s.) Günlər, aylar, iller keçdi və mən Sabir müəllimin dosto və “şagirdi” oldum. O, hər dəfə Bakıya gələndə bir yerdə bulvar gəzintisine çıxır, oradakı çayxanaların birində saatlarla oturub söhbət edərək. Ən əsas mövzumuz isə Füzulidən və klassik poeziyadan olardı. Məne Füzulinin istənilən bir qəzəlini şərh edər, sonra da bircə-birce şairin beytərini neçə mənimsemisəm dərsini keçərdi. Sabir Əliyev Füzulini bildiyi qədər Qazi Bürhanəddini, Nəsimini, Həbibini, Xətaini, Seyid Əzim Şirvanini, Nəbatini, Zakiri, Sabiri də gözəl bilirdi. Bir gün onuna bir müşahibə apardım, o zaman “İlham” qəzeti çıxırdı, orada dərc olundu bu müşahibə. O müşahibədən bir-iki məqamı nəzərə çarpdırmış istəyirəm.

“1960-cı ildən bəri-aspirant, elmi işçi, müəllim olduğum bu illər erzində Füzuli mənim üçün bütün dünyada birinci şair olmuş və belə də qalmadı. Təsəvvür edə bilmirəm ki, planetimizdə bir də ona beraber şair peyda olsun. Füzuli sözün əsl mənəsində alim-şairdir. O, şeirlər alimi, elmin isə şairidir. Füzulini duymamağın və bilməməyin nəticəsidir ki, bu gün şair adı ilə yüzləri, minləri at oynadır, meydən sulayırlar. Belələri səsle sözü qarışdırırlar. Füzuli səs çıxarmayıb, söz çıxarıb bazara: mənəli, musiqili, obrazlı söz! Füzulidə nəyise qurdalamaq-dəyişmək, artırmaq, azaltmaq, yaxud söz sırasını pozmaq əslə mümkin deyil. Füzulinin şeiri, əsində, şeir həddini aşır: burada şeirlər verməyə borclu olmadığı komponentlər de ehtiva olunur: elm, obrax, bedi fəndlərdən biri və bir neçəsi, cox-

zi yalan hesab edənlər, dəvə kiçilib iynənin gözündən keçməyince Cənnətə gira bilmeyəcəklər”. Füzulinin qəmərləri o qədərdir ki, bunları dəvənin başına qoysalar, dəvə iynə ulduzundan keçəcək qədər kiçilər və əhli-əzab cəhənəmdən xilas olar.

Sabir Əliyevin Füzuli qəzəllərinin şərhində müxtəlif variasiyalı nümayiş etdirmiş, bir yozumla kifayətlənməyib, beyt tam qavranılsın deyə onu bütün aspektlərdən şərh elemək bəlkə də çoxlara uzunçuluq, hətta baş yormaqlı təsiri bağışlayırdı. Amma bu onu göstərir ki, Sabir Əliyev Füzulini oxucuya bütöv və dolğun çatdırmaq isteyirdi. Şərhəri oxuyanlar bir şəyə emin ola bilərlər ki, Füzuli göründüyündən dərindir. Mən də bir misal getirmək isteyirəm:

*O! pərvəs kim, məlahət mülkünün sultanıdır,
Hökəm onun hökmüdürür, fərman onun fərmanıdır.*

Hər hansı bir füzulisevər oxucu üçün bu beytin mənəsi gün kimi aydınlaşdır: şair demək isteyir ki, o pərvəs ki, bu gözəllik mülkünə sultanlıq edir, deməli, sultan olan şəxsin də hökm və fərman verməyə tam ixtiyarı var nə hökm versə, nə fərman buyursa, öz elindədir. (Füzulinin başqa bir beysi yadına düşür: Cane meylin var isə, hökm eyle, təslim eyleyim, Şah sənən, mən sənən bir bəndəyi-fərmani-nəm). Belə Vaqif Yusifli kimi yüzlərə Füzuli heyranı beysi mehz o cür şərh edər. Amma indi gelin, Sabir Əliyevin şərhinə diqqət yetirək: “Aşıq öz sevgilisinə pəri (pərvəs) deyir, pəri olan kəs isə sehrkarlığı ilə gözəllik ölkəsinə sultan da ola bilər. Hökm də, fərman da pərinin ixtiyarındadır. Məsuqə pəri kimi təsvir edildiyindən, o, insanlara hökm edə bilər, pəri və cinni sözü bədii ədəbiyyatda çox vaxt yanaşı işlənmişdir. Füzulinin “Leyli və Məcnun” əsərində Leyli İbn-Sələmi özündən uzaqlaşdırmaq üçün məktəb günlərində məhz bir pəri (cinni) terəfindən tilsimləndiyini deyir. Cinniye əsir olanlar isə onların cəngindən xilas ola bilərlər. Odur ki, hökm də, fərman da hemişə onların əlində olur”

Sabir Əliyev Gürcüstanın Qarayazı rayonunun Qaraçalar kəndində, saz-söz mühitində dünyaya gəlmişdi. Mən israr eləmirəm ki, bu mühitdə yetişən, formalanşan adamlar müğəmə saz musiqisi kimi dərindən sevə bilməzlər. Amma əksər qarayazılıların saatlarla oturub saz havalarına necə heyranlıqla qulaq asdıqlarının şahidi olmuşam. Sabir Əliyev isə müğəmə çox sevirdi, bəlkə bu sevgi də Füzulidən gəldirdi. Onun Füzulidə sənəti də bağlı tədqiqatlarında Füzuli və müğəmə problemlə maraqlı fikirlərə qarşılaşdırıb. Hətta bir məqaləsini də buna həsr etmişdi. O məqalədən kiçicik bir misal:

“Mütərib, müğənnim, sürud, qopuz, saz, tar, ud, dəf, kanun, tanbur və s. musiqi terminlərinə Füzuli qəzəllərində və digər əsərlərdə tez-tez rast gəlirik. Bir beytində Füzuli musiqisinin insan əhvalına dəyişdirici təsirini belə göstərir, ey mütərib, nəğmələrin Füzuli xəstəni ağlatma, ahı ilə dünyənin altını üstüne çevirir.

*Səhər bülbüllər əfqanı deyilbihudə gülşəndə,
Füzuli naleyi-dilsuzuna ahəng tutmuşdur.*

Hətta nəğməkar bülbüllər də şairin vagirləri, zuyularıdır”.

Mən bu yazıda Sabir Əliyevin klassikaya hədsiz vurğunluğunu ifadə edən bir fikrini də oxuculara çaidırmaq isteyirəm: “Klassika şairlər üçün hemişə düzənlənmə nöqtəsi, yaradıcılıq meyari, səfər qiblə-nümosu olduğu kimi, eyni dərəcədə hem də amansız hakim və münsifdir. Nizamidən sonra Nizamidən topuğundan aşağı dayanan əsərlər yaşamaq olmaz. Füzulidən sonra onun təqəlidini çıxarmaqla ancaq gülünc veziyətə düşmək olar. Sabiri sənük şəkildə yamsılamaq və hətta ondan bir neçə mətbətə aşağıda dayanmaq şərəf yox, rüsvayçılıq getirir”.

Sabir müəllimin ölümü məni və dostlarını sarsısa da, bir şeydən təselli tapırıq ki, onun Füzuli sevgisi ölmədi, o sevgi bizə də keçdi (hətta məni Füzuli xəstəsinə çevirdi) Füzuli sözü kimi əbədi yaşayacaq bu sevgi:

*Lövhə-aləmdən yudum əşk ilə Məcnun adını,
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərem.*

**Bu şəxslərə
birdəfəlik
ödəniş ediləcək**

Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlarla hərbçilərin eməkhaqları artırılıb.

Bununla yanaşı, hərbçilər 13-14-cü maaşların ödənişi mövzusu da gündəmdədir. Bu təşəbbüs, həm dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqəti, həm də onların sosial rifikasiyin daha da yaxşılaşdırılmasını hədəfləyir.

Maraqlıdır, 13-14-cü maaşların ödənişi nə vaxt həyata keçiriləcək?

Adalet.az xəber verir ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin İctimaiyyətə əlaqələr və vətəndaş məraciətləri ilə iş şöbəsinin müdürü Mayis Piriyev Ajans.az-a bildirib ki, hərbçilərə verilən 13-14 maaşla bağlı maliyyələşmə həyata keçirilir: “Bəli, hərbi qurumların 2025-ci il üçün saxlanılması xərclərində bu məqsədə müvafiq məbləğdə vəsaitlər nəzərdə tutulub. Belə ki, 2024-cü ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidmeti vəzifələrinin yeri yetirilməsinə və nöqşəsansız intizama görə hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir”. Artıq, hərbi qurumlar tərefindən təqdim edilmiş müvafiq sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə sözügedən vəsaitin maliyyələşdirilməsi həyata keçirilir” - deyə Mayis Piriyev qeyd etdi.

**Azərbaycan
əleyhinə çıxışlar
edən iranlı imam
istəfa verdi**



İranın Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedini vəzifəsinə azad edilib.

Adalet.az xəber verir ki, məlumatı “Etemadonline” yayib. Qeyd edək ki, Əbdül Kərim Abedini anti-Azərbaycan çıxışları ilə tanırırdı. Xatırladaq ki, İranın Azərbaycandakı soñiflilikinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayı Marian Yanvarın 25-də Xarici İslər Nazirliyinə çağırılıb.

Məlumatla görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran metbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-ashkar şəkildə aparılan kampaniyaya etiraz bildirilir.



ƏDALƏT •

31 yanvar 2025-ci il

Xərcəngə qarşı
peyvənd bu tarixdən
istifadə olunacaq

Rusiyada hazırlanmış
xərcəng peyvəndinin sent-
yabr ayında istifadəyə veril-
məsi planlaşdırılır.

Adalet.az rus metbuatına
istinadən xəber verir ki, bu
barede Rusiya Səhiyyə Na-
zirliyinin "Qamaleya" adına
Epidemiologiya və Mikrobi-
logiya Milli Tədqiqat Mərkəzi-
nin direktoru Aleksandr Qints-
burq bildirib.

"Səhiyyə Nazirliyinə təq-
dim etdiyimiz, lakin hez ki,
təsdiqlənməmiş yol xəritəsi
planına əsasən, avqustun so-
nunda icazə almalyıq ki, sent-
yabrdə insanlar müalicəsi-
ne başlayaq", - o ifade edib.

Resmi elave edib ki, pey-
vənd tekce ilkin melanoma
olan insanlara deyil, həm də
müalicənin müyyən mərhə-
lələrini başa vurmuş xəstələrə
də tətbiq oluna bilər.

**7 milyon insanı
oldürən koronavirus:
Süni şəkildə
yaradılıb, amma...**

ABŞ Mərkəzi Kəşfiyyat
İdarəesi (MKİ) koronavirusun
mənşeyinin laboratoriyada
yarandığı ehtimalı ilə bağlı
qiymətləndirmə dərc edib.

Adalet.az "AP News" a isti-
nadən xəber verir ki, MKİ-nin
məlumatına görə, virus çox
güman təbii olaraq yaranma-
yib, süni şəkildə yaradılıb, la-
kin buna dair dəqiq sübut
yoxdur.

Yeni qiymətləndirmə Çin-
də virusun yayılması, elmi
tədqiqatlar və laboratoriya iş-
ləri ilə bağlı məlumatların təh-
lilinə əsaslanır. Hesabatda
vurğulanır ki, Çin hakimiyyəti-
nin əməkdaşlığı olmadan vi-
rusun mənşeyini tam başa
düşmək mümkün deyil.

Hesabat Merkezi Kəşfiyyat
İdarəsinin keçmiş direktoru Ulyam Börns dövründə
ABŞ-in əvvəlki administrasiyası tərefindən sıfırış edilib və Con Ratkliff tərefindən
açıqlanıb. Yanvarın 25-de
ABŞ Senatının Kəşfiyyat Ko-
mitəsinin sədri Tom Cotton nəticelərdən məmənunluğunu ifade edərək, Çinin virusun
yayılmasına görə məsuliyyət
daşımına ehtiyac olduğunu bildirib.

Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri korona-
virusun laboratoriyada yaran-
ması ilə bağlı iddiaları təzkib
edib və elmə hörmət etməye
çağırıblar.

ABŞ-da laboratoriya nəzə-
riyyəsinə dəstək əvvəllər FTB-nin o zamankı direktoru Kristofer Rey, Energetika Deparmenti və MKİ-nin keçmiş direktoru Con Ratkliff tərefindən ifadə edilmişdi.

2019-cu ilin dekabr ayında
Çin səlahiyyətləri Ümum-
dünya Səhiyyə Təşkilatına Vuhanda sətəlcəm xəstəliyi-
nin baş verdiyini bildirib.
2020-ci ilin mart ayında ÜST-
nin baş direktoru Tedros Ad-
hanom Qebreyesus virusun
bütün dünyada sürətə yayıl-
ması sebəbindən COVID-19-
u pandemiya elan edib. Son
məlumatlara görə, dünyada 7
milyondan çox insan korona-
virusdan dünyasını dəyişib.

Allahverdi Eminov

Əbülfət Mədətoğlunun tükənməyən enerjisi...



Mən şeir yazmağı bacarmadım,
ona görə ki, "Allah payı" qismatıma
düş-mədi. Sonalar şeirin hansı
hissi əzablardan yarandığını dərk
edənə sevindim ki, qismət belə
imiş! Amma şeirdən - bütövlükdə
poesiyanın derindən duyub zövq
al-dim və çox da yox, bəzi şairlərin
poesiya aləmənine vardım, məqaləle-
rimdə, monoq-rafiyalırmada həmin
şairlərin adını çəkdirim. Bu adlar si-
rasında özünə məxsus ya-radıcılıq
dünyası olan Əbülfət Mədətoğlunu
da fərqləndirdim. Məqalələr yazdım
və poesiya haqqında monoqrafi-
yamı qələmə aldım... Çalışdım şai-
rin poesiyanın lirik - fəlsəfi çalar-
ları oxuculara çatdırıram. Ümumiyyət-
lə, poesiyanın yazarları, tənqid-
çilər şeirin yaranma dərinliyindən
qaçırlar, şairin psixologiyasından
kenarda dayanırlar, bu da təbiidir
ona görə ki, eksiztensiya ilə har-
moniyanın vəhdətindən xəbərsizdi-
lər, müəllifin akselativliyini duyma-
ğı bacarırlar, poetik fikirlərin
hərə-kət dairəsini - ideomatikliyi
hiss etmirlər, o cümlədən poesiya-
ya getirilən obraz-ların - insanların
ekstravertiliyini və intravertiliyini -
iki mexanizmi ayırdırlar. Daha
doğrusu, məşhur İsvəçrə psixolo-
yu Karl Yungun "Psixoloji tiplər"
əsərindən xəbərsizdilər! Şairdə
psixi enerjinin ekstravertin - yara-
dıcı təkanın xarici aləmə yönəldiyi-
ni, intravert enerjisini daxili aləmə
istiqamətliliyini qiymətləndirir.
Bu baxımdan şair tek qalandı, şei-
rinin misralarını ürəyində piçildə-
yanda necə deyər-lər, şairləşir, xə-
yalında ilahının "payını" qəbul edir.
Necə ki, "Gecə piçiltisi" şeiri yaran-
dı.

Bir dərin quyudu qurdugum xəyal,
Yüz kəndir sallasan əlimə çatmaz...
Məndən cavab umur bir qalaq sual -
Bu yerdə qələm də susar, naz çatmaz!

Gecənin rəngini səsən əvərib,
O səsi xəncərtək qıdan sıvirib...
Mənim duygularım elə seviləb -
Ona xəncər deyil, gülə də batmaz!
Qəmin yatağıdı bu ömrün çimi,
Tarıma çəkilib ruhumun simi!
Ötən gecələrə olduğu kimi -
Şəkilinə danişər Əbülfət, yatmaz!

Əbülfət Mədətoğlu bəlkə də ona
göre istedadlı, ilhamlı və emosional
doğu-lub, Allaha, ilahiyyə və Tanrıya
sığınır, pənah getirib. "Hər duam
da Allahadı", "Məni xoşbəxt edən
səs", "Yene" şeirlərində o, Uca Tan-
rıni xatırlayıb, onu "haqq adamı edən"
inamini poetikləşdirir, poesiyanın pi-
çiltisini şeir vəsitəsilə həyata keçirir,
misralarının "alt qatında" obrazlarını
göyrür, duyur. "Hər duam da Allahadı"
deməkdə yanılır.

Hər duamda Allah adı,
Hər kəlməmdə birincisən!
Ömür tam - ağız dadı -
Özün kimi bir incisan!

Fikir yükü hopan sözün -
Əzəli O, üvnəni Son!
Zərrəsitek Günsə, közün -
İsidişən Dünyanı Sən!

Bir mələyin pərvanəsi,
Bir aşiqlik müridiyəm!
Ruhum sevgi teranəsi -
Qəlibi onla kırıdırəm!

Digər bir şeirində - "Yene" də şair
sevgisinin vüsala yetişmek üçün üzü-
nү Allaha tutur, axı, sevginin özü Al-
lahın cana ötürdüyü maddi - ruhi ne-
mətdir, vü-cudda bu sevgi yoxsa ya-
şamağa deyərmi?

Əbülfət Mədətoğlunda sevgi ilahi-
dən-gəlmədir ki, ilahi şeirlər qələmə
alır, bu hissələrdə Allahu yad edir,
necə ki:

Yenə Allah, yenə özüm, yenə Sən...
Yenə məni qucaqlayan dörd divar...
İnsaf edib bəlkə yerə enəsan -
Burda səni gözleyən bir aşiq var!

Yenə xəyal, yenə gerçək, yenə də
Yanılmışam bu sevgidə de, nədə?!
İnsaf edib göy üzündən enəndə -
Bu quruyan ümidi son suvar!..

Yenə ürək, yenə dilək və yenə
İştəyirəm olduğum təbəyən!..
Meh əsəndə üz-gözümə dəyənə -
Səpələnib tala - tala çiçək, "qar"...

Yaradıcılıq - bu qeyri - maddi aləm
her şaire nəsib olmur, cün yaratmaq
enerjisi şaire her yaşda nəsib deyil,
onun xisətindədir, canındadır, ruhundadır.
Bunu özüne hörmət edən şairlər
daha çox anlayırlar, şeir yazmaq
 üçün özünü "zor-layanlar" bu gün
həndəsi silsilə ilə artmaqdadır. Mən
Əbülfət Mədətoğlunun yərdəciliyini
daim izləyen oxucu kimi bu prosesin
şahidiyəm. Şair oxucu qəlbəndə -
zövqündə özüne həmdəm axtarmalıdır.
Əbülfət Mədətoğlu sevgi şeirlərinde
nə-ciblik, durulmuş fikirlər aşılıyır.
"Baxışlarla", "Sənin üçün",
"Sevgimi" və digər şeirlərində gənc-
lik taraveti, ilham coşğunluğu ilə,
səngiməyen ehtirası ilə qarşı-laşırıq.
Cinsi enerji o sənətkarda, xüsusən,
poesiya o halda özünü daha qabaq-
rıq göstərir, şeir doğulur, setirlənir,
qafiyələnir:

Şöle saçır gecə - gündüz ürək - şam,
Bu sevgidən almaq üçün ürək kam!
Sənin ilə varlığımı görüb tam -
Özü ilə inanc kimi daşıyır.

Göz ovudur, bu həsrətin, Əbülfət
Yorulmadan yer üzünə səp ülfət!

Kəsə deyim, sən də bil ki məhəbbət -
Dəlisi var, sənin üçün yaşıyir!

Poeziya başqa bədii sənətlerden
fərqli olaraq oxucu ilə həmsöhbət
olur, səs-ləndirir, ağladır və güldürür.
Əbülfət Mədətoğlu şeirində söz poe-
tik obrazın bətnini aib göstərir, canlı
detalları əyanlılaşdırır, oxucunu qeyri -
müyyənlikdən xilas edir, insan his-
slerini cılalayır. Onun son şeirində bir
nikbinlik, həyat eşqinə ca-natma, ya-
şamaq arzusun sezilir. "Qalır, "Sili-
mir", "Darixaqasın" şeirləri oxucunu
xatirələrin üvanına aparır, aşiq -
müəllif kədərə yox, sevincə üz tutur,
xatirələrə qapılır, "ya aksam, ya sa-
bah qapını döyəcək külək", onda "da-
rixacaqsan"!

Alın söykədiyin pəncərə, şüşən
Hər an damlalarla şırınlansın...
Dünyada ən isti yağışa düşən -
Varlığın sığınib qımlıdanmasa -
Mənimçin darixaqasın -

deyən şair son hissələrini gizlətmir.

Dilin titrəyəndə, dodaq əsəndə,
Saçına ilisib qalanda daraq,
Mətbəxdə əlini biçaq kəsəndə
Qana bələnəndə yazdığını varaq -
Olanları... mənimçin darixaqasın...

Əbülfət Mədətoğlu haqqında mə-
qaləmi yazımaq sövq eden arxivim-
də tap-dığım "Əsir aparırlar əsir ada-
mı" silsiləli şeirləri oldu: "Şəhriyar"
qəzetinin 18 mart 1999-cu il sayında
oxudum. Saralışən sehifə meni öten 2
ilə apardı. Əsrin dördde birində qəle-
me alınmış bu şeirləri təkrar oxusam
da, sanki yenice yazılı-mışlardır.
"Məndən aşağıda" şeirlərə başlayır,
şair Tanrıya üz tutur,

Məndən yuxarıda Tanrıım,
Məndən aşağıda mənəm.
Tanrının şərki yoxdur
Mən özüm özümə - tənəm.

Səpələnib Muğan - Milə,
Dodaqda çat, gözdə gilə,
Bu Vətənsiz canım ilə -
Mən dərdə - qəmə vətənəm.

Bu na cürə ağıl - başdı,
İçimdəki ağrı daşıdı,
Yüküm yaman ağırlaşdı -
Dözməyib ölüb - itənəm.

Bu şeirlərin ovqatla yazılması şai-
rin yaradıcı enerjisinin tükenməzliyi-
nin bədii inikasıdır, təmiz ilhamın
misralarıdır. Yeri gələndə Dünya ilə
"Savaşın" poetik piçiltiləridir. "Gen
dünyada", "İndi", "Məni varaqla" və s.
şeirləri fikrimin təsdiqidir. "İndi" şeiri
şairin mövcud durumunun poetik sə-
sidi, ömrün harasa tə-ləsən məqam-
larına işarədir.

Azalıb ömründə şirin məqamlar,
Çoxalıb dilimdə ahlar, amanlar,
Mənə qanad olan ümid - gümanlar -
Dərmanı ovcula atıram indi -

gileyənən şairin "gözleri uzaqda
dağ sorağındadır, ürəyi yurd yeri -
bağ sorağındadır", - piçildiyən tox-
dayır.

Yeni nəsil oxuculara şair Əbülfət
Mədətoğlunun 25 il öncə qələmə al-
dı - 3 şeirini təqdim edirəm.

İndi

Eləcə oturub səssiz, səmirsiz,
Başımı dərdlərlə qatıram indi,
Yelkəni qırılmış qayıq kimiymə,
Gah üzür, gah da ki batıram indi.

Azalıb ömründə şirin məqamlar,
Çoxalıb dilimdə ahlar, amanlar.
Mənə qanad olan ümid - gümanlar -
Dərmanı ovula atıram indi.

Gözlərim uzaqda, dağ sorağında,
Ürəyim yurd yeri - bağ sorağında,
Mən elə bu hala sağ sorağımla -
Əli uzanaqlı yatıram indi.

... Yamanca oynadıq ocaqla - közlə,
Çarmixa çəkildik ürəkdən, gözdən,
Darixan baş daşım, bir az da gözəl -
Gəlirəm, yetirəm çatıram indi.

Gen dünyada

Dərd alıb - sevinc satıram,
Başımı dərdə qatıram,
Dərdə Vüsala çatıram -
Bu gen dünyada!

Bəzənib içim və çölüm,
İmkən yox, qazancı bölmə!
Sallanib yaxamdan ölüm -
Bu gen dünyada!

Dərdim bir diş çəkdirib,
Ağrısı ütür məni.
Bu dərd dizin bərkidib -
Yüyürüb ötür məni.

Otur, düşün, ara, seç -
Üstündən bir kərə keç.
Sən özünə qıyma heç -
Gərəksə - itir məni.

Son ümid - Simurq kimi,
Yumulmuş yumruq kimi,
Bir qələm çubuğu kimi
Yenidən bitir məni.


Məni

Qeyd edək ki, Momika Avropa ölkələrini gəzərk oralarda da Quran kitabını yandırıb. Onun sonuncu dəfə 2024-cü ildə həm İsvəcdə, həm Norveçdə, həm də Danimarkada bu aksiyani heyata keçirmişi.

Hətta Momikanın Danimarkada
dəfələrlə bu hərəkətləri etdiyi üçün
Danimarka Parlamenti 2023-cü il
dekabrın 7-də qanun layihəsini qə-
bul edərək, müqəddəs kitabların
yandırılmasını və bu kitabları hü-
cumu qeyri-qanuni edib.

Əntiqə Rəşid

İslama düşmənçilik edən, "Quran"ı yandıran iraqlı evində ölü tapıldı: Salvan Momika



Meyxos Abdullah

Kəndimizdən uzaqda, şəhərdə yaşaydım. Anam isə kənddəki evimində, ata yurdunda olurdu. İş-güçümün çoxluğu imkan vermirdi ki, tez-tez kəndə gedib, anama baş çəkim. Lap tezi ayda bir dəfə vaxt təpib anama dəyirdim. Qocalmışdı, hiss olunurdu ki, ömrü get-gedə qısalır onun. Amma buna baxmayaq, hər dəfə görüşəndə yeməimdən tutmuş, geyim-kecimimə qədər hər şeyle maraqlanırı və hər dəfə də həyat yoldaşına bərbər tapşırırdı ki, məndən muğayat olsun.

Həyat yoldaşım onun bu sözlərinə gülüb deyərdi: - Ay ana, bəs biz sənin doğmaların deyilik?! Niye bizim qeydimizə qalmırsan, tekce oğlunun fikri ni edirsin?

Bələ vaxtlarda anam köks ötürüb deyərdi: - Qızım, sizi də çox istəyirəm. Hamınız üzəyimin bir parçasınız, amma evin çörək qazanarı odur, hamınız ona bağlısınız. Onun canı salamat olanda arxayı oluram, bili-rəm ki, hamınız sağ və salamatsınız.

Anam məni övladlarının hamisindən çox istəyirdi. Həm evin böyüyü idim, həm də uşaqlıdan çox eziyyət çəkmışdım. Atam erkən dünyasını dəyişdiyi üçün anamın və bəş bacının bütün yükü mənim ciyinlərimə düşmüşdü.

Kiçik yaşılarından zəhmətə alışmışdım, şəhərdən axşama kimi işləyirdim. Gecenin şirin yuxusunu nə olduğunu bilmediğim. Gündüzler işgücü dəlisiyən, gecələr də sübhün gözü açılan qədər kitab, dəftərlərə el-ləşərdim. O vaxtlar fikirləşirdim, görənən nə vaxtsa doyuncu yatiib, gözümüz qurdunu ödürə biləcəyəmmi? İller ötdü çətinliklə de olsa oxuyub vəzifə sahibi oldum, özüm üçün şəhərə mənzil alıb, ev-eşik qurdum.

Ailedə uşaqların hamisindən böyük olsam da, özümə söz vermişdim ki, bacılarımı ev-eşik sahibi etməyin-cə aile həyatı qurmayağam. Anam isə mənim bu fikrimlə razılaşmındı. - Sən həyatını qur, mənim balam, hər kəsin öz qisməti var, - deyərdi.

Mən evləndən, artıq otuz iki yaşım var idi. Anam mənə görə çox niğaran idı.

Evləndən sonra istədim ki, anam özümlə şəhəre, yanına aparı. Amma o razı olmadı: - Men şəhərdə, hökumət evində yaşaya bilmərəm! - dedi.

Səbəbini soruşanda isə yariciddi, yarızarat: - Ay oğul, ağrın üzəyime, bir evin ki, ayaqyoluşuya mətbəxi bir addimlıqda olsun, o evde nə xeyir, bərəkət olacaq, axı? Mənim üzəyim belə şəyərə götürmür, başına dolanım, mecbur eləmə, - deyərək məni fikrimdən yayındırmağa çalışardı.

Ara-sıra şəhərə, mənim yanımı gələndə də, hiss edirdim ki, anam çox narahatlılıq keçirir. Bütün gün ərzində yediyi bir loxma çörək, içdiyi isə yarım stekan çay olurdu.

Bələ vaxtlarda qollarımı onun boyununa dolayıb, ağ saçlarından öner və: - Ay ana, deyəsən, oğul çörəyinə qıymırsan? - soruştardım.

- Yox, ağrın alım, niye ki, mənim elə yeməyim budur, - deyərdi. Amma bilirdim ki, arvad həyat evinə vərdiş etdiyindən, şəhər evinin bu götür-qoyu onun üzəyincə deyildir. İbadətkar olduğuna görə, evin içinde olan ayaq-yolu-filan onun heç xoşuna gəlməzdı.

Yağışla gələn dualar...

(Anamın əziz xatirəsinə)

(hekayə)

Buna görə də, uzaqbaşı iki gün qalıb sonra kəndə döñərdi.

Həmişə də mənə deyərdi ki, oğul, sən Allah, bu quş damından çıx, get özünə bir parça torpaq al, ev-eşik qurğunən. Qoy, aile, usağının ayağı torpağa dəysin, rahat nəfəs alsınlar. Nedir, bu qutunun içəinə girib yaşayırınız?

Ona söz vermişdim ki, əlimə pul düşən kimi hökmən özüme torpaq alib, ev tikəcəyəm. Mənim bu sözlərim onun üzəyinə yaq kimi yayılırdı. Deyirdi ki, eger həyət evin olsa, gəlib həftələrlə yanında qalacağam.

Anamın son günlər veziyəti çox ağır keçirdi. Xəstəliyi bir az da şiddetlənmişdi. Artıq, tuaqdan qalxa bilmirdi. Kiçik bacım ailəsiylə birlikdə anamın yanında qalıb, onun qulluğu-

Həkimin bu sözlərindən sonra çox məyyus oldum. Axi, anam elə də yaxşı gün görməmişdi. Ömrü boyu əziyyət çəkib bizi böyümüşdü. Ağzının ti-kəsini çıxarıb bizlərə yedirilmişdi. Əsim-əsim əsmişdi biz balalarının üstündə. İndi hamımızın əli çörəyə çatdığı bir vaxtda, hamımız onun qulluğunu tutmaq istədiyimiz bir zamannda, yaziq arvadın gör başına nələr gəldi? Onun bu halı hamımızı pərişan etmişdi. Kəskin ağrılar içində qovrulsa da, anam xəstə haliylə yene də balalarını düşünər, bizim halımızı yandı.

Niyə görə ana balalarına bu qədər bağlı olur? - düşünürdim. Balalarının yolunda canını qurban verməyə uf da

həyət-bacamıza göz gəzdirdim. Hər yanda anamın əlinin izləri görünürdü. Evdən bir az aralı olan təndir, təndirin böyürünə söykənən ikiqanadlı, sapı ütülənmiş yaba... Həmin yabala anam təndirin közünü qarışdırardı. Təndirin yanındaki əlyeri kimi istifadə etdiyimiz balaca daxma. Anam günün çox hissəsini bu daxmada keçirərdi. Evin dən-düşü, bütün ərəzəgi bu daxmaya yığıldığından anamın iş-güçü də burada olardı.

Həyətin ortasında dayanıb ciyərdolusu nəfəs aldırm. Hər yandan anamın xoş işsi gelirdi... Anamın işsi, ey-nən, təndirdən təzə çıxarılmış isti çörək iynə bənzeyirdi...

Evvana qalxb, anam yatlığı otağa keçdim. O, çarpayıda uzanmışdı. Gözleri yumuluydu. Bacıların hamısı onun yatağının etrafında oturmusdular.

Məni görən kimi hamısı ayağa qalxb ağlaya-ağlaya mənimlə görüşüb, öpüşdülər.

Anama yaxınlaşış yastığının yanında oturdum. O, çox dəyişmişdi. Əvvəlki halından əsər-əlamət qalmamışdı. Güclə nəfəs alırdı. Gözlerim yaşardı. Əlimi onun alınna qoydum, alı buz təki soyuq idi. Əlimin hərətindən, ya nədənə anam gözlerini açıb üzümə baxdı və xırıltılı səsle:

- Elburus, oğlum, sənsən?! - soruştı.

Öyləlib onun ağarmış saçlarından, o qırışlı alınından öpdüm.

- Hə, anacan, mənəm, gəlmisəm! - dedim.

Bu an bacılarım bərkədən ağladılar. Böyük bacım bildirdi ki, bir həftədə artıq anamız bir kəlmə də olsun ağzını açıb danışmındı. İndi səni görüb danişdi.

Anam sağ əlini mənə tərəf uzatdı. Mən onun əlini ovucumun içəin alıb öpdüm. Onun elindən, təndirdən təzə çıxmış isti çörəyin işsi gelirdi. O, əlini mənim saçlarına tərəf uzatdı. Həmişə bele edərdi, ta uşaqlıdan bu yaşına qədər hər dəfə onuna görüşəndə əlini saçlarına çəkib, sığalla-yardı. İndi də anladım ki, yenə də saçlarımı sığallamaq istəyir.

Rahat olsun deye, başımı ona tərəf əydim. Anamın titrək barmaqları bir müddət saçlarında ilisib qaldı. Sonra sürüşüb ciyinmə düşdü. O, əlini mənim penceyimin yaxalığında gəzdirdi. Birdən, anam qırıq-qırıq səsle dedi:

- Elburus... Oğlum... Yağış yağır?..

- Hə, anacan, bilirsən necə yağış yağır...

Anam taqətsiz əlini ehmalca havada yelləyib:

- Eh!.. Bu yağış niye yağır ki?.. - deyə zarıldı.

Onun könlünü oxşamaq üçün:

- Ana, yağış nurdur, bərəkətdir, qoy yağışın da! - dedim.

Anam başını bulayaq güclə eşi-dilək səsle:

- Oğlum, özüme görə demirəm, e-onsuz da mən ölürem... Mən sizi fikr-leşirəm. Bu yağışlı, qarlı havada, axısız eziyyət çəkəcəksiniz. Mənim canım olsun, bala, bu yağışda məni necə torpağa tapşıracaqsınız?!

Anam bu sözləri deyəndən sonra gözlərini ebədi yumdu... Mən hönökür-düm...

... Anamın cənəzəsini ciyinlərimizə alıb son mənzilə yola salanda, göydən iri-iri yağış damlları töküldürdü. Göydən yağan bu yağış damlları anamın biz övladlarına xeyir-duaları idi, yağış kimi üstüməzə əلنirdi... Mənim yaziq və mehriban anam...

"Bakı və şəhərətrafi ərazilərdə sərnişindəşimalar 41 milyon artıb"

Bakı və şəhərətrafi ərazilərdə sərnişindəşimalar 41 milyon və ya-xud 9 % artıb.

Adalet.az xəber verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

Nazir qeyd edib ki, avtobusla sərnişindəşmə tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilmesi üçün 112 kilometr uzunluğunda avtobus zolaqları çəkilib:

"Yollarda hərəkətin tənzimlənməsi ilə eləqədar qanunvericilik teşəbbüsünə verdiyiniz dəstək nəticəsində avtobus zolaqları tələbinə əməl edilməsi, qanunsuz parklanmanın azaldılması temin olunub. Eyni zamanda, gündəlik xəttə çıxan avtobus sayı 1 750-dən 2 160-a qədər artırılıb".

78 nəfərin öldüyü otelinin sahibi:

"Sıgnalizasiya sistemində..."

Türkiyənin Bolu bölgəsində yerleşən Kartalkaya xizəkçilik mərkəzində 78 nəfərin həyatını itirdiyi "Grand Kartal" otelinin sahibi Halit Ergülün ifadəsi alınıb.

Adalet.az xəber verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

O, aşpazdan mühafizəçi, məsləhətçi firmadan elektrik işçilərinə qədər hər kəsi günahlandırıb. Məlumatda görə, sahibkar yalnız özünü təmizə çıxırb.

Qəzet "Grand Kartal" Otelində baş verən yanğınlı bağlı Türkiye'nin Bolu Prokurorluğununda açılan cinayet işinə görə, həbs edilən otel sahibi Halit Ergülün ifadələrini əldə edib. Məlumatda qeyd edilir ki, Ergül prokurorluqda dindirilərkən özündən başqa hamını günahlandırıb: "Sonuncu yoxlama ötən il de-kabrin 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfinə aparılıb.

Bu yoxlama zamanı əlli-lərle bağlı otaqlarının qapılarda nöqsanlar aşkar edilib. Yanğınlı bağlı hər hansı çatışmazlıq aşkar edilməyib. Otel 1998-ci ilde tikilib. O dövrə su çileyici sisteme ehtiyac yox idi.

Sonrakı yoxlamalarda çileyici sistemi qurmağıyla bağlı heç nə deyilmədi.

Yanğınlı sıgnalizasiya sistemi var idi. Lakin bu sistemde çox güman ki, yanğın başlayanda texniki problem olub və işləməyib. Lakin tüstü detektorları işe salınıb".



nu tuturdular. Bu sarıdan çox arxayı idim, bilirdim ki, anamın hay-harayında duran kimse vardır.

Şəhərdə işlərim çox idi, vəzifə sahibi olduğuma görə idşən vaxt tapa bilmirdim. Çox vaxt kəndimizə, anamın yanına gecə gəlib, elə gecə də qayırdı.

Bir az yubananda isə, qulağıma çatrırdı ki, anam məndən gileylik edir. Bacılarımı deyir ki, vallah, istəmirəm e gelib məni görsün, gəlsin, bari, mən onu görüm.

Axırıncı dəfə gələndə iki günlüyə gəlmışdım. Arvad xeyli zəifləmişdi. Çuxura düşmüş gözlərində həyat eşqi yavaş-yavaş sönmekdəydi. Hər dəfə kiriklərini vuranda gözlerinin ucunduda yaş gilənlərdi. Əllərinin üstündəki gömgögə damarlar o qədər şışib, iriləşmişdi ki, hər dəfə nəbzi vuranda əlinin derisinin titrədiyini hiss etmək olurdu.

O haliylə yazılı arvad hələ bir qeydimə de qalırdı. - İş-güçünü buraxıb niye gəlmisən, oğul, axı, elə o gün getdin? Yollar xatalıdır, başına dönm, belə tez-tez gəlmə. - Yaxşıyam, bax, heç yerim ağrımır, yemək-içməyimdəki qaydasındadır! - deyə məni darixamağa qoymurdı.

Amma bilirdim ki, anam bunları mənə görə deyir. İstəmir ki, mən onun ağridığını görüm.

Onu zorla da olsa həkimə apardım. Getmək istemirdi. - Ay oğul, qoca arvadım, bu gün beləyəm, sabah yaxşı olaram. Bundan sarı niyə eziyyət çəkirsən? - deyirdi.

Onun könlünü almaq üçün ürək-di-rək verirdim. Deyirdim ki, bilirom yaxşısan, heç bir xəstəliyin yoxdur. Amma yene də arxayı olmaq üçün, qoy həkim səni əməlli-başlı bir yoxlasın.

Həkim anamı müayinə etdiyindən sonra, ehmalca mənə dedi ki, anan son aylarını, bəlkə də son günlərini yaşayır. Zəhrimara qalmış o xəstəlikdən tutub, xərçəngdir, ona əziyyət verməyin.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Nº 4 (2427) 31 yanvar 2025-ci il

Bu gün Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna, hansı qəsəbəsinə, hansı kəndinə yoluñ düşsə orda çox böyük möhtəşəm tikinti-quruculuq və abadlıq işləri ilə üzləşərsən. Görərsən ki, Sovet dövründə olmayan tikinti işləri bu gün hər bir rayonumuzda həyata keçirilir. Bütün bunlar hamisi sevindiricidir. Ən azından ona görə ki, həmin bölgələrdə yaşayan insanlar bu abadlıq, quruculuq işlərinən sonra özlərini daha rahat və daha xoşbəxt hiss edirlər.

O da sevindirici haldır ki, ən ucqar dağ kəndlərinə belə asfalt yollar çəkilib, su, qaz xətti istifadəyə verilib, bir

xandan sonra qısa müddətdə işgaldan azad olunmuş ərazilərdə, eləcə də digər regionlarımızda belə bir sürekli tikinti-quruculuq işlərini həyata keçirə bilməyib. Amma bunu ölkəmiz bacarıb. Ona görə bacarıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyev düzgün siyasi xətt tutub, ölkəni həm siyasi cəhətdən, həm də iqtisadi baxımdan yüksək inkişaf mərhələsinə çatdırıb.

Azərbaycanın tarixində prezident İlham Əliyev 200 il-dən sonra torpaqlarımızı erməni işğalından tamamilə azad etməklə qızıl bir tarix yazıb. Bunu Azərbaycan xalqı çox yaxşı bilir və ona görə də ölkənin ən çətin anlarında bir yumruq kimi prezidentin ətra-



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi



BEYLƏQANDA BÖYÜK QURUCULUQ İŞLƏRİ GÖRÜLÜR



sözə, bütün infrastruktur yüksək səviyyədə insanların xidmətinə verilib. Bunlar o deməkdir ki, ölkəmizdə dövlət səviyyəsində hər bir insanın, hər bir vətəndaşın və hər bir digər adamların qayğısına qalınır.

Əlbətə, ölkə iqtisadi cəhətdən güclü olmasa və böyük vəsaitlər əldə edilməsə, bu möhtəşəm quruculuq işlərini həyata keçirmek çox çətin olar. Üstəlik onu da qeyd edək ki, Azərbaycanın 20 faiz ərazisi ermənilər tərəfindən işğal edilib və bu torpaqlar 30 il onların nəzaretinde olub. Həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf etməklə ölkəmiz bütün bu problemləri öz gücү hesabına həyata keçirib. Dünyanın heç bir ölkəsi mühərbiyətən

fında birləşiblər. Bu gün sevindirici haldır ki, ölkəmizdə abadlıq və quruculuq işləri sürətlə davam edir. Belə abadlıq işləri Beyləqanda da diqqəti cəlb edir. Qədim və zəngin mədəniyyətə malik olan Beyləqanın tarixində son 30 ildə şanlı dövr yazılıb. Belə ki, Beyləqanın avtomobil yolları, şəhər və qəsəbə daxili yolları 30 il bundan əvvəl çox bərabər vəziyyətdə idi. Bir çox qəsəbə və kəndlərdə məktəblər, uşaq bağçaları və sosial obyektlər günün tələblərinə cavab vermiridi. Amma Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin köməkliyi, dəstəyi ilə Beyləqanda böyük abadlıq və quruculuq işlərinə start verildi, yollar, küçələr, xiyabanlar əsaslı suretdə yenidən inşa edilərək əha-

linin istifadəsinə verildi. Əlbətə, bütün bunları gerçekləşdirmək, həyata keçirmək elə də asan məsələ deyildi. Bayraq dediyimiz kimi, bünün üçün külli miqdarda vəsait lazımdı və dövlət dəstəyi olmalıdır idi. Bu vəsait də tapıldı, dövlət dəstəyi də oldu.

İndi Beyləqana kimin yolu düşsə orda həyata keçirilmiş çox möhtəşəm abadlıq və quruculuq işlərinin şahidi olar. Bir-birindən gözəl yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları və sosial obyektlər inşa edilib. Tek Beyləqan şəhərində deyil, onun qəsəbələrində, kəndlərində də demək olar ki, ürək açan, könül sevindirən tikililər inşa edilib. Həc şübhəsiz, tek Beyləqan camaati deyil, ora qonaq gələn insanlar da bu dəyişikliyi və inkişafı görüb çox sevinirlər.

Rayonda dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalar, şadlıq sarayıları, istirahət mərkəzləri, parklar, xiyabanlar sözün heqiqi menasında adama bir qəlb rahatlığı getirir. Bütün bunları görmək və hiss etmek insanın ürəyini dağa döndərir.

Onu da qeyd edək ki, Beyləqandakı Heydər parkı öz möhtəşəmliyi ilə diqqəti istər-istəməz özünə cəlb edir. Bu parkda hər cür ağaclar, bəzək kolları, çiçəklər, istirahət yerləri var. Xüsusən də yaşı nəslin nümayəndələri isti yay günlərində şəhərin mərkəzin-

dəki Heydər parkını və digər xiyabanları ziyarət etməkdən zövq alırlar. Onlar deyirlər ki, 30 il bundan qabaq Beyləqana kim gəlsəydi çox böyük çətinliklərə üzləşərdilər. Düzdür, yeməyə çörəyimiz, suyu muz vardi, amma belə rahat yolumuz, küçəmiz və istirahət yerlərimiz yox idi.

85 yaşlı Məmməd Cəfərov deyir ki, mənim kimi yaşlı insanlara bu gün istirahət lazımdır. Təqaüd də alıram, uşaqlarım, nəvələrim də işləyir, dolanışığımız ləp yaxşıdır. Sadəcə olaraq, bizdə bəzi insanlarda bir tənbəllik var, elə gözləyirlər ki, kimse onlara yardım etsin. Mən bu yaşimdada da həyat-bacamda tərəvəz əkirəm, mer-meyvə becəri-rəm.

Yediyimi yeyirəm, yemədiyimi qohum-qonşuya verirəm, bir az da artıq qalandan aparıb bazaarda satıram. Ümumiyyətlə, bu gün ölkəmizdə insanların işləməsi və yaşayışı üçün hər cür şərait yaradılıb. Xırda ticarətdən tutmuş böyük ticarətə qədər nə istəsən onunla məşğul olmaq olur.

Dövlət bizə hər cür şəraiti yaradır, bircə qalır bizim qolumuza çırmayıb bir işin qulundan yapışmamıza. Bunu da rayonumuzda hamı bacarı-

rı. Əli Əliyev isə uzun müddət kənd təsərrüfatı sahəsində çalışıb, pambıq, taxıl əkib. Və deyir ki, ötən il də taxıl əkmişdi, yaxşı da məhsul götürüb. Əli kişi onu da deyir ki, bir balaca fərasətin olsa, eziyyət çəksən heç ki-mə möhtac olmazsan. Bax, mənim özüm yaşlı adamam, amma nə qızı möhtacam, nə də oğula. Öz halal zehmətimlə dolanıram. Yeri düşəndə mal-qara da saxlayıram, taxıl da əkirəm və balaca bir ticarət köşküm var, orda da həyat yoldaşım çalışır. Şükür Allaha ki, dolanışığımız pis deyil, buna görə mən öncə prezident İlham Əliyevə minnətdaram. Dəfələrlə cənab prezident bizim rayona səfər edib. Həmin səfərdə mən də iştirak etmişəm, Allaha and olsun, mən İlham Əliyev kimi sadə və səmimi prezident görməmişəm. Bizim hər birimizi bağırına basıb öpdü və dedi ki, mən həmişə sizin yanınızdayam. Bax, bu isti münasibət bizə mənəvi güc verir və rayonumuzun sosial-iqtisadi inkişafında var qüvvəmizi səfərbər etməyə ruhlandırır.

EMİL FAİQOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ

Hazırda bütün sosial şebeke'lərdə Rusyanın xalq artisi Filipp Kirkorovun ABŞ-da yəhudilərin toyunda Azərbaycanın xalq artisi Eyyub Yaqubovun 2003-cü ildə səsləndirdiyi "Kim bilir" mahnısını oxuduğunu paylaşır. Yazırlar ki, New-Yorkun ən böyük şadlıq evlərindən biri olan Da Mikele illagioda pop ulduzları ilə dəbdəbəli şəhər baş tutub.

Bilmeyənlər üçün bildirək ki, Filipp bu mahnını 2006-ci ildən ezbərleyib və ilk dəfə yəhudi əsilli biznesmen Tel-



Просмотры: 13.376
eteri_p Наши мысли с солдатами на фронте и жителями арцахских сёл и городов

Filipp Kirkoryanın "Kim bilir" mahnısını oxuması siz sevindirir? - Zavallilar...

man İzmayılovun doğum günü ilə bağlı büyük bir məclisde ifa edib.

Ötən ilin bax ele bu günlərində, müsiqisi Rəvan Habilogluna, sözleri Kənana məssus olan "Kim bilir" mahnısı erməni müğənni tərəfindən ifa olundu. Amma erməni dilində. Bu azmış kimi, mahnıya klip de çəkilib. Klip sosial şebeke'lərin erməni seqmətində yayımlanıb.

Yeri gəlmışken, Rusyanın xalq artisi Filipp Kirkorov 2016-cı ildən dekabrında Bakıda "Ə" ("Mən") adlı solo konser verdiyi xatırlayırınz. Konser "Crystal hall"da baş tutdu gecenin en maraqlı məqamlarından biri müğənninin səhnədə əməkdar artist Eyyub Yaqubovun "Kim bilir" mahnısını Azərbaycan dilində səsləndirməsi oldu.

Düzdür, o vaxt bir azərbaycanlı olaraq əslən erməni olan Filipp Kirkorovun Bakıya gəlməsinə de Aprel şəhərinin il mərasimi çıxmadan konsert vermesine de sosial şebeke platformamda etiraz etsəm də, təbii ki, bu erməni Bakıya gətirənlər qalıb göldilər.

Amma təqdimetmədə rus müğənnisi olduğu elan edildi.

Yaxşı ki, sonradan Filipp Kirkorov onu "rus müğənnisi kimi təqdim edənlərin papağını və dilini yerə soxa bildi. Beleki o, ötən ilin fevralında etiraz etdi ki, onun əsl soyadı Krikoryandır.

Müğənni doğum şəhadənaməsini paylaşaraq, valideynlərinin cavan və gözəl göründüyü düz 60 il əvvəki toy günündən bir neçə aile şəkərini nümayiş etdirdi.

Kirkorov həmçinin valideynlərinin nikah şəhadənaməsinin şəkərini eləvə edib və sənəddə onun əsl soyadının göstərildiyini qeyd etdi və dalınca da bildirdi ki, "Ermənistana pərəstiş edirəm..."

Beləcə, uzun illərdir erməni olduğunu qəti imtina edən "sevimli" Filipp Kirkorovunuz erməni olduğunu boynunuz alıd.

2024-cü ildə Rusyanın Soçi şəhərində keçirilən "Yeni dalğa" beynəlxalq müsabiqəsinin yekun konsertində Rusyanın xalq artisi Filipp Kirkorov Ermənistanın nümayəndəsi, 27 yaşlı

Anahit Akopyanın səsindən xeyli təsirlənərək növbəti açıqlamasını da etdi: "Mən Ermənistana pərəstiş edirəm, bu, mənim üçün sadəcə bir ölkə deyil, bu, əcdadlarım vətənidir və nə vaxt erməni müsiqisinə, düdüyə (biziñ balaban müsiqi aletimiz) qulaq assam, həmişə bu ölkəyə və öz ölkəsini hər zaman mükəmməl təmsil edən ifaçılar köklənirəm".

Erməni Kirkorovun oteldəki yatağına qızılıqlı ləçəkləri səpəleyən aygün Kazimova lar ve eyni beyinə olan azərbaycanlıların onun Azərbaycana gəlisiyinə hər zaman sevinib... Ötən il də bu erməni Azərbaycana gəldi.

Axi, 2019-cu ildə Bakıda konsert verən Kirkorov tam bir il sonra 44 günlük müharıba dövründə ermənilərə dəstək oldu.

Belə ki, sosial şebeke'lərde yayılan erməni əşgərinin fotosuna Filipp şərhəd onun üçün dua edib.

Filip Kirkorovun atası Rusyanın xalq artisi Bedros Kirkoryan da Azərbaycanın qatı düşmənidir. O, 2-ci Qarabağ müharibəsi zamanı

Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağda separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplamışdır.

Qeyd edək ki, bizim bəzi xalq artistlərimiz hele de bili-bileki Krikoryan ermənidir, onu sevməkədə davam edirlər. Xatırlayırınz? Aygün Kazimova ilə layihəsi lap ələ düşməz oldu. Rusiyalı müğənni ilə dodaq-dodağa çəkdiridi fotolar zamanında böyük səs-küyə səbəb oldu.

Bilmirəm nədənsə, həmin vaxt xalq artisi Flora Kəri-

Gənc nasır, AYB üzvü Qüdrət Kərim Sabitin "Kaş ki Gülen Ölüm Olsa" kitabı çap edilib. "Bəyaz cəhənnəmdə Qanlı Üfüq" və "Bəyaz cəhənnəmdə Əbədi ömr" siyasi-psixoloji detektiv janrıda yazdığı pyeslərden sonra, müəllifin 3-cü kitabıdır. Özünəməxsus janrıda yazılmış bu əsər 1920-ci ilin aprel ayında bir cinayət üzərindən həmin mürəkkəb dövrün sosial, siyasi və diplomatik hadisələrdən bəhs edir. Yazı üslubu və məzmu-nu xüsusiələ diqqət çəkən bu əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə işıq tutan müəllif on sözdə yazar: "Kaş ki Gülen Ölüm Olsa" kitabını yazmaqla, mən bir yazıçı olaraq Cümhuriyyət öndərlərimizə, istiqlal şəhid-lərimizə olan borcumu yerinə yetirdim".

Xatırladaq ki, 5 fevral 2025-ci il tarixdə AYB Natəvan klubunda kitabın təqdimati olacaq.

Əməkdar artist:

"Ölsəm qəbrimin üstə gəlməsin"

Əməkdar artist Mehriban Xanlarova övladından imti-na edib. Adalet.az bildirir ki, aktrisa bu barədə "Bizimlə-sən" programında açıqlama verib:

"Mən ona görə burda açıqlama verirəm ki, sonra metbuat əhli o qızın adının yanında mənim adımı yazmasınlar. Bacımın balasıdır. Bacım dünyasın dəyişəndən ona mən baxdım. Maddi və mənəvi bütün qayğısının çəkdim. Bu qəder sevgidən, qayğıdan sonra mən deyir ki, sən nənə deyilsən, nənəlikəsn. Sən anam deyilsən, xalam deyilsən, sadəcə Mehribansan də. Bu sözlərə layiq deyiləm axı. 35 il qayğısının çəkdim. Bacımın ruhu yanında vicdanım təmizdir. Büyütdüm, oxutdum, aile qurdı. Balalarına da baxdım. Artıq onun üzərində məsuliyyət daşıyıram. 19 yaşından ailə qurub. İndi o ailə məsuliyyət daşıyıran onun üzərində. Ondan imtina etməşəm, ölsəm, qəbrim üstə bele gəlməsin!"

Ülviiyə Namazova:
"Məni ölümlə hədələyir"

Ülviiyə Namazova ilə Rəqsənə İsmayılova arasında qalmaqla bitmir.

Adalet.az xəbər verir ki, Ü.Namazova R.İsmayılovanın qızı Aysun İsmayılovanın boşanması ilə bağlı verdiyi açıqlamadan sonra R.İsmayılova instagram hesabında canlı yayım açaraq onu ölümle tehdid etib:

"Biz hüquqı bir dövlətdə yaşayırıq. Mən onun balasının əxlaqi ilə bağlı bir söz deməmişəm, sadəcə boşanmasıyla bağlı fikir bildirmişəm. O isə məni ölümle tehdid edir. Deyir ki, maşınla üstündən keçərəm. Bu cəsarəti sənə kim verin Rəqsənə?! Umutma ki, heç kəs sahibsiz deyil. Bu addımı atmaq sənə ağır başa gelər. Bizim ölkənim hüquq mühafizə orqanları var ki, bu əməlinə görə onların qarşısında cavab verməli olarsan."

Əflatun Qubadov: "Belə verilişlər məni narahat etməsinlər"

Tanınmış müğənni Əflatun Qubadov qalmaqla yaradıqdan sonra programlar haqda fikir söyləyib.

Adalet.az bildirir ki, müğənni fikrində qəti olduğunu deyib:

"Dedi-qodu edilən bütün şou-programmlara demək istəyirəm ki, məni ora dəvət etməyin. Mən müğənniyəm və sənətim var. Mən efirə geləndə mahni oxumaq isteyirəm, qeybət etmək istəmərim!

Hansı mövzuda desələr mahni ifa edərəm. Zərrə qəder yorulmaram, bunu məni tanıyanlar bilirlər. Amma dediyim ki, məni dedi-qoduşa, qeybətə çəkə bilməyəcəklər. Bu hrəvət vaxt olmayıacaq".

Əntiqə

Aqil Abbas tanınmış telejurnalist
İlham Alışanlıının

vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznələ başsağlığı verir.

Əbülfət Mədətoğlu ailə üzvləri ilə birlikdə tanınmış tele-jurnalist

İlham Alışanlıının

vəfatından kədərləndiklərini bildirir və doğmalarına dərin hüznələ başsağlığı verirler.

Tiraj: 1500

Sifariş: 215

Çapa imzalanmışdır:
30.01.2025

Tünzalə Ağayeva:
"Bu addımım ona sürpriz oldu"



Son zamanlar geyimləri ilə gündəm olan xalq artisi Tünzalə Ağayeva onu sevənlərən söz açıb.

Adət.az bildirir ki, o öz tamaşaçılarından uzun müddətdir oxlu sayda gözəl poeziya nümuneleri alır:

"Bir gün facebok sehifəmi açdım ki, 2ildir dayanmadan bir tamaşaçı mənənə çok gözəl şeirlər yazır. Onlarındə mahni janrına uyğun çok gözəl poeziya nümunələri vardi. "Bəhənə gəzirəm" həmin tamaşaçı yazarın şeirlərin içərisindən seçilmiş şeirlərdir. Bu tamaşaçının adı Bəhruzdur. Mənim bu addımım onun özüne də sürpriz oludu".


Musa Musayev:
"El arasında bizi belə çağırırlar"

Sənətlərindən çox şəxsi həyatlarıyla gündəm olan Tərənə Qumral və Musa Musayev cütlüyü özləriyle bağlı hər kəsin marağına səbəb olan açıqlama veriblər.

Adət.az bildirir ki, Musa Musayev şou-programlarının birində insanların onlara texellüs kimi verdiyi adlardan danışır: "El arasında Tərənəye "Qartal Tərənə" deyirlər, mənənə də "Dəli

Musa". Gülməyin, ciddi deyirəm. Bizi bele çağırırlar".

Tərənə Qumral isə "Deli Musa - yeni Tərənənin eşqindən dəli olan Musa" deməkdir fikirini səsləndirib".



Gülağa: "Rəşad yaxşı deyişmə ustadıdır, amma Mahir..."



Meyxanaçı Gülağa Ağayev meyxana ustası Rəşad Dağlı ilə qəzəlxanə Mahir Cüreṭin yaradıcılığında fərq lərdən danışır.

Adət.az xəbər verir ki, o, həmkarlarının bu sənətdə ayrı ayrı yerlərdə olduğunu bildirib:

"Rəşad Dağlı yaxşı deyişmə ustasıdır. Bu meydənlarda təsdiqin tapmış haldır. Mahir Cüreṭin isə çox gözəl qələmi olan qəzelxandır. Fikrimi belə deyim: Rəşad Mahir kimi qəzel yaza bilməz, Mahir də Rəşad kimi deyişmə eləyə bilməz. Bu reallıqdır".

Əntiqə

Aqil Abbas tanınmış telejurnalist

İlham Alışanlıının

vəfatından kədərləndiyini bildirir və doğmalarına dərin hüznələ başsağlığı verir.

Əbülfət Mədətoğlu ailə üzvləri ilə birlikdə tanınmış tele-jurnalist

İlham Alışanlıının

vəfatından kədərləndiklərini bildirir və doğmalarına dərin hüznələ başsağlığı verirler.

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPİTAL Bankın 1 sayılı Nəsimi rayon filialı.

kod: 200112 h\h

Müxbir hesab: 0137010001994

S.W.I.F.T. Bik: AIBAZ 2xhesab N:

38070019411100451111 VÖEN: 1300456161

İndeks:0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu mahalla,

"AZƏRBAYCAN" nəşriyyatı, 6-ci mərtəbə.

Telefon: 538-05-50, 538-51-31, 534-55-98 Faks: 539-80-26

adaletqezeti@rambler.ru

adaletqezeti@mail.ru, adaletqezeti@box.az



16 ƏDALƏT •

31 yanvar 2025-ci il